

**TEST: 2414#01#Y14#01QIYABI**

Test	2414#01#Y14#01qiyabi
Fənn	2414 - İstehsal menecmenti
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	25
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsal menecmenti sisteminin strukturu neçə altsistemdən ibarətdir (Çəki: 1)

- 4  
 5  
 6  
 3  
 2

Sual: Resuslara qənaət istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- məqsəd altsisteminə  
 idarəedici altsisteminə

- funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Buraxılan əmtəələrin keyfiyyətinin yüksəldilməsi istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- məqsəd altsisteminə
  - idarəedici altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icarəedici altsisteminə
- 

Sual: Əmtəənin satış bazarının genişləndirilməsi istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- məqsəd altsisteminə
  - idarəedici altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: İstehsalın təşkilatı – texniki cəhətdən inkişaf etdirilməsi istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- məqsəd altsisteminə
  - idarəedici altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Kollektivin social inkişafı və ətraf mühitin mühavizəsi istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- məqsəd altsisteminə
  - idarəedici altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Heyətin idarə olunması istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- idarəedici altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Rəqabətqabiliyyətlilik dedikdə nə başa düşülür (Çəki: 1)

- bu məhsulun rəqib məhsullardan fərqlənməsini əks etdirən xarakteritksaidır
  - bu məhsulun qiymət göstəricisidir
  - bu məhsulun yararlılıq göstəricisidir
  - bu məhsulun alıcılar tərəfindən dəyərləndirilən xarakteristikasıdır
  - bu məhsulun rəqib məhsuluna oxşarlığını əks etdirən göstəricilərdir
- 

Sual: Marketing nəzəriyyəsində əmtənin realizə olunmasının əsas neçə qaydası mövcuddur (Çəki: 1)

- 3
  - 4
  - 2
  - 5
  - 4
- 

Sual: Realizə olunma siyasəti nədir (Çəki: 1)

- Məsələlərin elə həlli sistemidir ki, məhsul satışında ən yüksək səmərə əldə edilsin
  - Məsələlərin elə həlli sistemidir ki, məhsul istehsalında ən yüksək səmərə əldə edilsin
  - Məsələlərin elə həlli sistemidir ki, məhsul istehlakında ən yüksək səmərə əldə edilsin
  - Məsələlərin elə həlli sistemidir ki, planlaşdırmada ən yüksək səmərə əldə edilsin
  - Məsələlərin elə həlli sistemidir ki, motivasiyada ən yüksək səmərə əldə edilsin
- 

### **BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Menecmentin sosiologiyası və psixologiyası , istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- idarəedici altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Planlaşdırma istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- funksional altsisteminə
- məqsəd altsisteminə
- idarəedici altsisteminə

- təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Uçot və nəzarət istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- funksional altsisteminə
  - məqsəd altsisteminə
  - idarəedici altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanması və ralizə olunması istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- idarəedici altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Qərarların qəbulunda proqnozlaşdırma istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- idarəedici altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - təminat altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Metodiki təminat istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- təminat altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - idarəedici altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: İnformasiya təminatı istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- təminat altsisteminə
  - məqsəd altsisteminə
  - funksional altsisteminə
  - idarəedici altsisteminə
  - icraedici altsisteminə
- 

Sual: Təşkilati təminat istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- təminat altsisteminə
- məqsəd altsisteminə

- funksional altsistemine
  - idaræedici altsistemine
  - icraedici altsistemine
- 

Sual: Marketing istehsal menecmentinin hansı altsistemine daxildir (Çəki: 1)

- funksional altsistemine
  - məqsəd altsistemine
  - idaræedici altsistemine
  - təminat altsistemine
  - icraedici altsistemine
- 

Sual: Proseslərin təşkili istehsal menecmentinin hansı altsistemine daxildir (Çəki: 1)

- funksional altsistemine
  - məqsəd altsistemine
  - idaræedici altsistemine
  - təminat altsistemine
  - icraedici altsistemine
- 

### **BÖLMƏ: 0103**

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Motivasiya istehsal menecmentinin hansı altsistemine daxildir (Çəki: 1)

- funksional altsistemine
  - məqsəd altsistemine
  - idaræedici altsistemine
  - təminat altsistemine
  - icraedici altsistemine
- 

Sual: Qərarların qəbulunun təhlili istehsal menecmentinin hansı altsistemine daxildir (Çəki: 1)

- idaræedici altsistemine
  - məqsəd altsistemine
  - funksional altsistemine
  - təminat altsistemine
  - icraedici altsistemine
- 

Sual: Tənzimləmə istehsal menecmentinin hansı altsistemine daxildir (Çəki: 1)

- Təminat altsistemine

- Funksional altsistemə
  - İdarəedici altsistemə
  - Məqsəd altsistemə
  - İcraedici altsistemə
- 

Sual: Resurs təminatı istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- Təminat altsistemə
  - Funksional altsistemə
  - İdarəedici altsistemə
  - Məqsəd altsistemə
  - İcraedici altsistemə
- 

Sual: Hüquqi təminat istehsal menecmentinin hansı altsisteminə daxildir (Çəki: 1)

- Təminat altsistemə
  - Funksional altsistemə
  - İdarəedici altsistemə
  - Məqsəd altsistemə
  - İcraedici altsistemə
- 

Sual: İstehsal menecmentinin neçə metodu var (Çəki: 1)

- 4
  - 3
  - 5
  - 6
  - 2
- 

Sual: Reqlamentləşdirmə İstehsal menecmentinin hansı metoduna daxildir (Çəki: 1)

- Təşkilati metodlara
  - İnzibati metodlara
  - İqtisadi metodlara
  - Sosial-psixoloji metodlara
  - İstehsal metodlarına
- 

Sual: İstehsal menecmentinin neçə əsas prinsipi var (Çəki: 1)

- 8
  - 3
  - 5
  - 7
  - 2
- 

Sual: İstehsal menecmentinin xarici mühitinə nələr daxildir (Çəki: 1)

- makro mühit, ərazi infrastrukturu və mikro mühit
- makro mühit, ərazi infrastrukturu
- mikro mühit

- ərazi infrastrukturu
  - makro mühit
- 

Sual: Xammal və materialların inteqral göstəricisini hansı mikro mühit amilinə daxildir (Çəki: 1)

- Məlgöndərənler
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

### **BÖLMƏ: 0201**

Ad	0201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Yaradıcılıq elementləri ilə uzlaşan elmilik istehsal menecmentinin nəyə daxildir (Çəki: 1)

- istehsal menecmentinin prinsiplərinə
  - istehsal menecmentinin metodlarına
  - istehsal menecmentinin funksiyalarına
  - istehsal menecmentinin üsullarına
  - istehsal menecmentinin xarici mühitinə
- 

Sual: İnformasiyanın keyfiyyətini inteqral göstəricisi hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Məlgöndərənler
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - E. Əlaqələndirmə auditoriyası
- 

Sual: Mütəxəsislərin hazırlıq vəziyyətinin keyfiyyətinin inteqral göstəricisi hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Məlgöndərənler
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
-

Sual: Əmtəenin həcmi və növləri üzrə bazar parametrlərinin dəyişmə proqnozu hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- İstehlakçılar
  - Malgöndərənler
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Kompleksləşdirici məmullatların və ehtiyat hissələrinin inteqral göstəricisi hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Malgöndərənler
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Təchizat şərhinin dəyişmə proqnozu hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Malgöndərənler
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: İstehlakçıların gəlirlərinin dəyişmə proqnozu hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- İstehlakçılar
  - Malgöndərənler
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Rəqiblərin əmtəələrinin rəqabət qabiliyyətliliyinin təhlili hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Rəqiblər
  - Malgöndərənler
  - İstehlakçılar
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Bazarın seqmentləşdirmə əlamətlərinin dəyişmə proqnozu hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Rəqiblər
- Malgöndərənler
- İstehlakçılar
- Marketing vasitəçiləri



Əlaqələndirmə auditoriyası

---

Sual: Əsas rəqiblərin istehsalının təşkilati-texniki səviyyəsinin təhlili hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Malgöndərənlər  
 İstehlakçılar  
 Rəqiblər  
 Marketing vasitəçiləri  
 Əlaqələndirmə auditoriyası
- 

### **BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Rəqiblərin bazar strategiyasının proqnozlaşdırılması hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Rəqiblər  
 Malgöndərənlər  
 İstehlakçılar  
 Marketing vasitəçiləri  
 Əlaqələndirmə auditoriyası
- 

Sual: Ticarət vasitəçilərinin strukturunu və strategiyasının təhlili hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Marketing vasitəçiləri  
 Malgöndərənlər  
 İstehlakçılar  
 Rəqiblər  
 Əlaqələndirmə auditoriyası
- 

Sual: Rəqiblərin əmtəələrinin qiymətlərinin proqnozlaşdırılması hansı mikromühit amilinə daxildir (Çəki: 1)

- Rəqiblər  
 Malgöndərənlər  
 İstehlakçılar  
 Marketing vasitəçiləri  
 Əlaqələndirmə auditoriyası
-

Sual: Kütləvi informasiya vasitələrinin təşkilatın məhsuluna olan münasibətlərinin təhlili hansı mikromühitə amilinə daxildir (Çəki: 1)

- Əlaqələndirmə auditoriyası
  - Məlgöndərənlər
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
- 

Sual: Maliyyə-kredit təşkilatları ilə əlaqələrin yaradılması hansı mikromühitə amilinə daxildir (Çəki: 1)

- Marketing vasitəçiləri
  - Məlgöndərənlər
  - İstehlakçılar
  - Rəqiblər
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Xarici-iqtisadi fəaliyyət sahəsində qanunların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması hansı mikromühitə amilinə daxildir (Çəki: 1)

- İqtisadi fəaliyyət üzrə olan qanunlar
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Müəssisənin fəaliyyətinin səmərəliliyinə vergi normalarının, gömrük rüsumlarının və lisenziyalarının təsirinin təhlili hansı mikromühitə amilinə daxildir (Çəki: 1)

- İqtisadi fəaliyyət üzrə olan qanunlar
  - İstehlakçılar
  - Rəqiblər
  - Marketing vasitəçiləri
  - Əlaqələndirmə auditoriyası
- 

Sual: Ölkənin iqtisadi mühiti hansı mühitə daxildir (Çəki: 1)

- Makromühitə
  - Mikromühitə
  - Ərazinin infrastrukturuna
  - Makro və mikro mühitə
  - Mikromühitə və ərazinin infrastrukturuna
- 

Sual: Ətraf təbii mühitə hansı mühitə daxildir (Çəki: 1)

- Ərazinin infrastrukturuna
  - Makromühitə
  - Mikromühitə
  - Makro və mikro mühitə
  - Mikromühitə və ərazinin infrastrukturuna
-

Sual: Elm,təhsil və mədəniyyət hansı mühitə daxildir (Çəki: 1)

- Ərazinin infrastrukturuna
- Makromühitə
- Mikromühitə
- Makro və mikro mühitə
- Mikromühitə və ərazinin infrastrukturuna

---

**BÖLMƏ: 0203**

Ad	0203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial-siyasi-hüquqi mühit hansı mühitə daxildir (Çəki: 1)

- Makromühitə
- Mikromühitə
- Ərazinin infrastrukturuna
- Makro və mikro mühitə
- Mikromühitə və ərazinin infrastrukturuna

Sual: Elmi-texniki mühit hansı mühitə daxildir (Çəki: 1)

- Makromühitə
- Mikromühitə
- Ərazinin infrastrukturuna
- Makro və mikro mühitə
- Mikromühitə və ərazinin infrastrukturuna

Sual: Ölkənin rabitə və informasiya sistemi hansı mühitə daxildir (Çəki: 1)

- Ərazinin infrastrukturuna
- Makromühitə
- Mikromühitə
- Makro və mikro mühitə
- Mikromühitə və ərazinin infrastrukturuna

Sual: Ölkədəki mənzil- komunal təsərrüfatı hansı mühitə daxildir (Çəki: 1)

- Ərazinin infrastrukturuna
  - Makromühitə
  - Mikromühitə
  - Makro və mikro mühitə
  - Mikromühitə və ərazinin infrastrukturuna
-

Sual: İstehsal menecmentinin hansı metodları əsas iki istiqamətdə istifadə olunur (Çəki: 1)

- Sosial – psixoloji metodlar
  - Təşkilati metodlar
  - İqtisadi metodlar
  - Məqsədyönlü metodlar
  - İnzibati metodlar
- 

Sual: İstehsal sisteminin strukturu nədir (Çəki: 1)

- Sistemin tamlığını ,özünə uyğunluğunu təmin edən elementlər toplusudur
  - Təşkilati strukturdur
  - Təşkilati formadır
  - İdarəetmə formasıdır
  - İdarəetmə strukturdur
- 

Sual: İstehsal proseslərinin təşkili neçə prinsipə tabe olur (Çəki: 1)

- 9
  - 7
  - 3
  - 2
  - 5
- 

Sual: İdarəetmə qərarlarının neçə fərqləndirici xüsusiyyəti var (Çəki: 1)

- 4
  - 2
  - 7
  - 9
  - 5
- 

Sual: İntuitiv qərarlar hansı qərarlara deyilir (Çəki: 1)

- İntuitsiya əsasında qəbul edilən qərarlara
  - Bütün şüurlarda aydın fiksasiya olan qərarlara
  - Mülahizələrə əsaslanan qərarlardır
  - Çılgın rəhbərlərin qəbul etdiyi qərarlardır
  - Riskli qərarlardır
- 

Sual: İstehsal menecmentinin hansı metodlarını hökümlü motivasiya metodları adlandırırlar (Çəki: 1)

- İnzibati metodlar
  - Sosial – psixoloji metodlar
  - Təşkilati metodlar
  - İqtisadi metodlar
  - Məqsədyönlü metodlar
-

## **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal sisteminin tərkibinə neçə cür resurs daxildir (Çəki: 1)

- 7
- 5
- 3
- 6
- 8

Sual: Qərar nədir (Çəki: 1)

- Məntiqi təfəkkür fəaliyyətinin nəticəsidir
- Fəaliyyətin nəticəsidir
- İnkişaf planıdır
- Təşkilatın inkişaf istiqamətidir
- İdeadır

Sual: İnsayt qərarlar hansı qərarlara deyilir (Çəki: 1)

- Bütün şüurlarda aydın fiksasiya olan qərarlara
- Mülahizələrə əsaslanan qərarlardır
- Çılgın rəhbərlərin qəbul etdiyi qərarlardır
- Riskli qərarlardır
- İntuitsiya əsasında qəbul edilən qərarlara

Sual: İneret qərarlar hansı qərarlardır (Çəki: 1)

- Orjinallıq olmayan qərarlar
- Mülahizələrə əsaslanan qərarlardır
- Çılgın rəhbərlərin qəbul etdiyi qərarlardır
- İntuitsiya əsasında qəbul edilən qərarlara
- Riskli qərarlardır

Sual: İmpulsiv qərarlar hansı qərarlardır (Çəki: 1)

- Çılgın rəhbərlərin qəbul etdiyi qərarlardır
- Riskli qərarlardır
- Orjinallıq olmayan qərarlar
- Mülahizələrə əsaslanan qərarlardır
- İntuitsiya əsasında qəbul edilən qərarlar

Sual: Planlaşdırma funksiyası çərçivəsində hazırlanan plan neçə əsas istiqaməti əhatə etməlidir (Çəki: 1)

- 4
  - 2
  - 7
  - 3
  - 6
- 

Sual: Hersberqin 2 amilli nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Məzmun nəzəriyyələrinə
  - Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
- 

Sual: A.Maslounun tələbatların ierarxiyası nəzəriyyəsi neçə ierarxik strukturdan ibarətdir (Çəki: 1)

- 5
  - 7
  - 3
  - 2
  - 4
- 

Sual: Neçə cür motivasiya nəzəriyyəsi vardır (Çəki: 1)

- 2
  - 5
  - 4
  - 6
  - 3
- 

Sual: A.Maslounun tələbatların ierarxiyası nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Məzmun nəzəriyyələrinə
  - Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
- 

Sual: Alderferin ERG nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Məzmun nəzəriyyələrinə
  - Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
-

Sual: Ədalətlik nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
  - Məzmun nəzəriyyələrinə
- 

Sual: Məqsədqoyma nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Prosesual nəzəriyyələrinə
  - Prosesual nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
  - Məzmun nəzəriyyələrinə
- 

Sual: Porter-louler modeli nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
  - Məzmun nəzəriyyələrinə
- 

Sual: Müəssisənin idarə edilməsində Maks Veberin təqdim etdiyi neçə prinsip vardır (Çəki: 1)

- 6
  - 3
  - 2
  - 5
  - 7
- 

Sual: İstehsal strukturu nədir (Çəki: 1)

- Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
  - İstehsal güclərinin uzlaşmış formasıdır
  - Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
  - Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
  - Müəssisədəki məlumatların ,informasiya və nomunisasiyaların cəmidir
- 

Sual: Partisipativ idarəetmə nəzəriyyəsi hansı nəzəriyyələrə daxildir (Çəki: 1)

- Prosesual nəzəriyyələrinə
  - Proses nəzəriyyələrinə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
  - Klassik nəzəriyyələrə
  - Qeyri-motivasiya nəzəriyyələrinə
-

Sual: Müəssisənin təşkilati strukturu özündə neçə funksional strukturu birləşdirir (Çəki: 1)

- 7
  - 5
  - 6
  - 8
  - 3
- 

Sual: Texnoloji struktur nədir (Çəki: 1)

- İstehsal güclərinin uzlaşmış formasıdır
  - Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
  - Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
  - Müəssisədəki məlumatların ,informasiya və nomunisasiyaların cəmidir
  - Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
- 

Sual: Marketing struktur nədir (Çəki: 1)

- Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
  - Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
  - Müəssisədəki məlumatların ,informasiya və nomunisasiyaların cəmidir
  - Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
  - İstehsal güclərinin uzlaşmış formasıdır
- 

### **BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İnformasiya struktur nədir (Çəki: 1)

- Müəssisədəki məlumatların ,informasiya və nomunisasiyaların cəmidir
  - Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
  - İstehsal güclərinin uzlaşmış formasıdır
  - Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
  - Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
- 

Sual: Neçə cür təşkilati struktur mövcuddur (Çəki: 1)

- 4
  - 3
  - 7
  - 8
  - 2
-



Sual: Ən mürəkkəb təşkilati struktur hansıdır (Çəki: 1)

- Matris strukturu
  - Xətti struktur
  - Funksional struktur
  - Xətti-funksional struktur
  - Ümumi- idarəetmə strukturu
- 

Sual: İqtisadi struktur nədir (Çəki: 1)

- Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
  - Müəssisədəki məlumatların ,informasiya və nomunisasiyaların cəmidir
  - Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
  - İstehsal güclərinin uzlaşmış formasıdır
  - Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
- 

Sual: Sosial struktur nədir (Çəki: 1)

- Müəssisədə işçilərin ixtisas, yaş, cins və təhsil səviyyəsini xarakterizə edir
  - İstehsal güclərinin uzlaşmış formasıdır
  - Müəssisənin əsas və dövriyyə fondlarının cəmidir
  - Bazar tələbatına yönəlmiş fəaliyyətin təşkili və idarə edilməsidir
  - Müəssisənin istehsal-texniki bazasının ərazi və zaman üzrə uzlaşmış formasıdır
- 

Sual: Ən sadə təşkilati struktur hansıdır (Çəki: 1)

- Xətti struktur
  - Funksional struktur
  - Xətti-funksional struktur
  - Ümumi- idarəetmə strukturu
  - Matris strukturu
- 

Sual: Müəssisənin konkret təşkilati strukturunu neçə qrup amil, əlamət və parametrlər müəyyən edir (Çəki: 1)

- 7
  - 5
  - 4
  - 8
  - 6
- 

Sual: Müəssisənin ölçüsü hansı amillərə aiddir (Çəki: 1)

- İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
-

Sual: Tabeçilikdə olanların sayı hansı amillərə daxildir (Çəki: 1)

- Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
- 

Sual: İdarəetmə səviyyələrinin sayı hansı parametrlərə daxildir (Çəki: 1)

- Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Yekun xarakteristikalara
- 

Sual: Matris strukturlu idarəetmədə firmanın fəaliyyətini neçə qrupa bölmək olar (Çəki: 1)

- 2
  - 5
  - 4
  - 6
  - 7
- 

Sual: Xarici ətraf mühit hansı amillərə aiddir (Çəki: 1)

- İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
- 

Sual: İş vaxtının intervalı hansı amillərə aiddir (Çəki: 1)

- Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
- 

Sual: Bölmələrin miqdarı hansı parametrlərə daxildir (Çəki: 1)

- Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
- 

Sual: Müəssisənin mənfəəti hansı xarakteristikalara daxildir (Çəki: 1)

- Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
- 

Sual: Qərarlar sistemi hansı amillərə daxildir (Çəki: 1)

- İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
- 

Sual: Texnologiya hansı amillərə daxildir (Çəki: 1)

- İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
- 

Sual: Məhsulun maya dəyəri hansı xarakteristikalara daxildir (Çəki: 1)

- Yekun xarakteristikalara
  - İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
- 

Sual: Biznes strategiyası hansı amillərə daxildir (Çəki: 1)

- İdarəedici amillərə
  - Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - Yekun xarakteristikalara
- 

Sual: İdarəetmə obyektinin xarakteristikası hansı amillərə daxildir (Çəki: 1)

- Cari informasiya amillərə
  - Strukturlaşma amillərə
  - Təyin edilən parametrlərə
  - İdarəedici amillərə
  - Yekun xarakteristikalara
- 


### **BÖLMƏ: 0303**

Ad

0303

Suallardan

20

Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əgər müəssisə alqı – satqının obyektidirsə, onu necə adlandırırlar (Çəki: 1)

- Fəaliyyət obyektı
- Satış obyektı
- Alış obyektı
- Bazar subyektı
- Satış subyektı

Sual: Fəaliyyət məqsədinə görə müəssisələrin aşağıdakı növlərini fərqləndirirlər (Çəki: 1)

- Kommersiya və qeyri kommersiya
- Kiçik, orta və iri
- Monopoliya və kiçik müəssisələr
- Konsorsium və konsernlər
- Şəxsi müəssisələr və korporasiyalar

Sual: Miqyasına görə müəssisələrin aşağıdakı növlərini fərqləndirirlər (Çəki: 1)

- Kiçik, orta və iri
- Monopoliya və kiçik müəssisələr
- Konsorsium və konsernlər
- Şəxsi müəssisələr və korporasiyalar
- Kommersiya və qeyri kommersiya

Sual: Kommersiya təşkilatı – bu (Çəki: 1)

- Fəaliyyətinin əsas məqsədi gəlir əldə etmək olan müəssisələr
- Müstəqil büdcəsi və balansı olan bütün müəssisələr
- Məqsədindən asılı olmayaraq gəlir əldə edən bütün müəssisələr
- Əmtələri reallaşdıran bütün müəssisələr
- Cəmiyyət üçün müxtəlif növ əmtəə və xidmətlər təklif edən müəssisələr

Sual: Mülkiyyət formasına görə müəssisələrin hansı növləri vardır (Çəki: 1)

- Dövlət, bələdiyyə, şəxsi və kooperativ müəssisələr
- İstehsal kooperativləri, unitar müəssisələr və səhmdar cəmiyyətlər
- Dövlət, milli və şəxsi müəssisələr
- Konsorsium, korporasiya və holdinqlər
- Səhmdar cəmiyyətlər və yoldaşlıq müəssisələri

Sual: Aşağıdakılardan hansı qeyri kommersiya təşkilatlarına aid deyil (Çəki: 1)

- Banklar

- Siyasi partiyalar
  - Fondlar
  - Sığorta cəmiyyətləri
  - Kənd təsərrüfatı kooperativləri
- 

Sual: Ölçüsünə görə müəssisələri necə qiymətləndirirlər (Çəki: 1)

- Kiçik (20 işçiyə qədər), orta (20 – dən 499 işçiyə qədər), böyük (500 dən çox işçi)
  - Kiçik (50 işçiyə qədər), orta (50 – dən 999 işçiyə qədər), böyük (1000 dən çox işçi)
  - Kiçik (100 işçiyə qədər), orta (100 – dən 1499 işçiyə qədər), böyük (1500 dən çox işçi)
  - Kiçik (150 işçiyə qədər), orta (150 – dən 999 işçiyə qədər), böyük (1000 dən çox işçi)
  - Kiçik (500 işçiyə qədər), orta (500 – dən 4999 işçiyə qədər), böyük (5000 dən çox işçi)
- 

Sual: Aşağıdakılardan hansı kommərşiya təşkilatlarına aid deyil (Çəki: 1)

- Həmkarlar ittifaqları
  - Səhmdar cəmiyyətlər
  - Məhdud məsuliyyətli cəmiyyətlər
  - İstehsal kooperativləri
  - Banklar
- 

Sual: Təşkilati mədəniyyət – bu nədir (Çəki: 1)

- Təşkilatın üzvləri tərəfindən qəbul edilən davranış qayda və normalarının və ümumi dəyərlərin cəmidir
  - Kütləvi – mədəni tədbirlərin təşkilidir
  - İşçinin kollektiv tərbiyəsidir
  - Bu cür mədəniyyət mövcud deyil
  - Bütün cavablar doğrudur
- 

Sual: İnkişaf etmiş ölkələrin iqtisadiyyatında aşağıdakı sahələrdən hansının daha çox payı vardır (Çəki: 1)

- Xidmət sferasının
  - Tikintinin
  - Nəqliyyatın
  - Rabitənin
  - Kənd təsərrüfatının
- 

Sual: İSO nədir (Çəki: 1)

- Standartlaşdırmanın beynəlxalq təşkilatı
- Beynəlxalq işəüzəltmə təşkilatı
- Belnəlxalq sahibkarlıq təşkilatı
- Elmi tədqiqat institutu

Düzgün cavab yoxdur

---

Sual: İnkişaf etmiş ölkələrin industrial iqtisadiyyatında hansı sahə daha vacib rol oynayır (Çəki: 1)

- Sənaye
  - Tikinti
  - Nəqliyyat
  - Rabitə
  - Kənd təsərrüfatı
- 

Sual: Təşkilat termini nəyi ifadə edir (Çəki: 1)

- Alətdir
  - Rıçaqdır
  - Obyektdir
  - İşdir
  - Düzgün cavab yoxdur
- 

Sual: Heyət nədir (Çəki: 1)

- Təşkilatın bütün şəxsi işçilərinin cəmidir
  - Əmtənin istehsalı ilə məşğul olan işçilərdir
  - Təşkilatın rəhbərliyidir
  - Siyahı olan və olmayan kadrlardır
  - Xidmətin təşkili ilə məşğul olan işçilərdir
- 

Sual: "Kadr" kateqoriyası nəyi ifadə edir (Çəki: 1)

- Rəsmi ştatda olan heyət üzvləri
  - Bütün işçilər
  - Bütün qulluqçular
  - Əmtəə istehsalı ilə məşğul olan şəxslər
  - İdarəetmə aparatında işləyən şəxslər
- 

Sual: Motiv nədir (Çəki: 1)

- İnsanların fəaliyyətinə istiqamət verən psixoloji stimuldur
  - İnsanın əməksevərliyidir
  - Tələbatların ödənilməsi üsuludur
  - Təşkilati mədəniyyətdir
  - Davranış qaydasıdır
- 

Sual: Motivləşdirmə nədir (Çəki: 1)

- Bu müəyyən motivləri oyatmaq yolu ilə hər hansı bir işə cəlb etmək məqsədilə insana təsir prosesidir
- İnsan tələbatlarının planlaşdırılmasıdır
- Oyanışın səbəbidir
- Ali dərəcəli təsirdir

Nəticələrin əldə edilməsinə istiqamətlənmədir

---

Sual: Stimullaşdırma nədir (Çəki: 1)

- İnsanları motivləşdirmək üçün müəyyən stimullardan istifadə prosesidir
  - Kollektivdə müəyyən mövqeni tutmaq arzusudur
  - Hər bir insanın şəxsi keyfiyyətləridir
  - Tələbatların ödənilməsi yoludur
  - Davranışın öyrədilməsi üsuludur
- 

Sual: Aşağıdakılardan hansı əməkdaşların adaptasiyasına təsir edən faktorlara aid deyil (Çəki: 1)

- Müştərilər
  - təşkilati mədəniyyət
  - kollektivin münasibəti
  - rəhbərin münasibəti
  - əməyin mürəkkəblik dərəcəsi
- 

Sual: Aşağıdakılardan hansı qeyri – maddi stimullaşdırma aiddir (Çəki: 1)

- İxtisasın artırılması
  - Əmək haqqı
  - Kompensasiyalar
  - Sığorta
  - Nəqliyyat xərclərinin ödənilməsi
- 

### **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Aşağıdakılardan hansı müasir idarəetmə modelinin elementi hesab olunur (Çəki: 1)

- Liderlik və əməkdaşlıq
  - Heyətin asılılığı
  - Dar çərçəvədə ixtisaslaşma
  - Nəzarət
  - Administrativ metodların ierarxiyası
- 

Sual: Aşağıdakılardan hansı idarəetmənin təşkilinə Yapon yanaşmasına aiddir (Çəki: 1)

- Qərarların kollektiv qəbulu

- Fəaliyyətlərin ixtisaslaşdırılması
  - Qısa müddətli maliyyə qoyuluşu
  - Tez qiymətləndirmə
  - İnsan faktoruna ikinci dərəcəli diqqət
- 

Sual: Aşağıdakılardan hansı idarəetmənin təşkilinə Amerikan yanaşmasına aiddir (Çəki: 1)

- Qərarların fərdi qəbulu
  - Fəaliyyətlərin ixtisaslaşdırılması
  - Qısa müddətli maliyyə qoyuluşu
  - Tez qiymətləndirmə
  - İnsan faktoruna ikinci dərəcəli diqqət
- 

Sual: Aşağıdakılardan hansılar idarəetmə qərarlarının fərqləndirici xüsusiyyətləridir (Çəki: 1)

- Məqsəd, nəticə, əmək bölgüsü, peşəkarlıq
  - Səlahiyyət, məsuliyyət
  - Əmək bölgüsü və operativlik
  - Məqsəd, nəticə, əmək bölgüsü
  - Məqsəd, nəticə, peşəkarlıq
- 

Sual: Uzun müddətli məqsədlər nə qədər müddəti əhatə edir (Çəki: 1)

- 3 ildən 5 ilə qədər
  - 1 rüblük
  - 6 aya qədər
  - 1 ildən 2 ilə qədər
  - 1 ilə qədər
- 

Sual: Qədim filosoflar cəmiyyətin yoxsul vəziyyətdə yaşamasını nə ilə izah edirdilər (Çəki: 1)

- Ədalətli idarəetmənin olmaması
  - Peşəkar rəhbərlərin olmaması
  - Vergilərin yüksək olması
  - Məhsuldarlığın aşağı səviyyəsi
  - Qanunların olmaması
- 

Sual: Menecmentin yaranmasının ilkin tarixi şərti nə olmuşdur (Çəki: 1)

- Sənayenin miqyasının genişləndirilməsi, əmək məhsuldarlığının artırılması
  - İnsanların maddi rifahının yüksək səviyyədə təmin edilməsinə nail olmaq
  - Təşkilatlar tərəfindən mənfəətin maksimumlaşdırılması istəyi
  - Menecment ixtisasının cəmiyyət arasında nüfuz qazanması
  - İnsanların düzgün idarə edilməməsi
-



Sual: Aşağıdakı əsərlərdən hansında menecmentin tarixi inkişaf mərhələləri öz əksini tapmışdır (Çəki: 1)

- Kiçik Kold St. Corc "İdarəçilik fikrinin tarixi"
  - F.Teylor "Elmi menecmentin prinsipləri"
  - O.Şeldon "İdarəetmə fəlsəfəsi"
  - A.Fayol "Ümumi sənaye idarəetməsi"
  - A.Fayol "İdarəetmənin prinsipləri"
- 

Sual: Qədim yunan filosofu Sokrat tərəfindən menecmentin inkişafına verilən əsas töhfə nə olmuşdur (Çəki: 1)

- Menecmentin universallığı prinsipinin formalaşdırılması
  - İş spesifikasiyasından istifadə
  - Rəhbərə tələblə çıxış etmək
  - Səlahiyyətlərin ötürülməsi
  - Məsuliyyətlərin dərk edilməsi
- 

Sual: İdarəetmə nəzəriyyə və təcrübəsinin inkişafını təmin edən neçə yanaşma mövcuddur (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 2
  - 6
- 

Sual: Bunlardan hansı idarəetmə nəzəriyyəsinə aid deyil (Çəki: 1)

- Funksional yanaşma
  - Proses yanaşma
  - Sistemli yanaşma
  - Situasiyalı yanaşma
  - Sistemli və situasiyalı yanaşma
- 

Sual: Sənaye istehsalının elmi əsaslarla təşkili ilk dəfə hansı ölkədə həyata keçirilmişdir? (Çəki: 1)

- İngiltərə
  - Fransa
  - ABŞ
  - Rusiya
  - Almaniya.
- 

Sual: Kim ilk dəfə olaraq menecmenti müstəqil elmi bilik və peşəkar ixtisaslaşma kimi təqdim etmişdir? (Çəki: 1)

- Q.Taun
- F.Teylor
- A.Fayol
- H.Emerson

E. Meyo.

---

Sual: Menecmentin elm kimi öyrənilməsinin əsası kimlər tərəfindən qoyulmuşdur? (Çəki: 1)

- Fabrik və firma rəhbərləri
  - Qədim yunan filosofları
  - Qədim Misirlilər
  - İqtisadçı analitiklər
  - İqtisadçı alimlər.
- 

Sual: İdarəetmə məktəblərinə aid olmayanı tapın. (Çəki: 1)

- İqtisadi məktəb
  - İnzibati məktəb
  - Kəmiyyət metodları məktəbi
  - Davranış haqqında elmi məktəb
  - Elmi menecment məktəbi.
- 

Sual: Aşağıdakılardan biri elmi menecment məktəbinin nümayəndəsi deyil. (Çəki: 1)

- C.Muni
  - F.Cilbert
  - H.Qant
  - L.Cilbert
  - F. Teylor.
- 

Sual: Elmi menecment məktəbinin metodologiyasının ilkin mərhələsinə hansı aiddir? (Çəki: 1)

- Əməyin məzmununun təhlili
  - İdarəetmədə qərargah prinsipinin təhlili
  - Qərar qəbulu sisteminin öyrənilməsi
  - Biznesin məqsədinin müəyyənləşdirilməsi
  - İdarəetmə prosesinin inkişafı.
- 

Sual: Elmi menecment məktəbinin banisi kim olmuşdur? (Çəki: 1)

- F.Teylor
  - H.Qant
  - A.Fayol
  - L.Cilbert
  - E. Meyo
- 

Sual: Aşağıdakı əsərlərdən hansı F.Teylor tərəfindən yazılmamışdır? (Çəki: 1)

- Sənaye rəhbərliyi
- İşəməzd sistemi
- Sex menecmenti
- Elmi menecmentin prinsipləri

Menecmentin əsasları.

---

Sual: Elmi menecment məktəbinin nümayəndələri işçilərin əmək məhsuldarlığını hansı vasitə ilə artırmağı təklif edirlər? (Çəki: 1)

- sistemətik stimullaşdırma
  - yeni texnologiyalardan istifadə
  - istehsal xərclərinin azaldılması
  - idarəetmənin səmərəli metodlarından istifadə
  - İstehsal həcmi artırmaqla.
- 

Sual: F.Teylor əməyin hansı formalarını fərqləndirirdi? (Çəki: 1)

- icraçı və idarəedici əmək
  - məhsuldar və qeyri-məhsuldar əmək
  - nəzarətçi və inzibati əmək
  - fərdi və kollektiv əmək
  - fərdi və işgüzar əmək
- 

Sual: F.Teylor tərəfindən müəyyən edilmiş idarəetmə prinsipi hansıdır? (Çəki: 1)

- əməyin bölgüsü
  - hakimiyyət və məsuliyyət
  - intizam
  - vahid rəhbərlik
  - heyətin mükafatlandırılması.
- 

Sual: F.Teylor əmək kollektivinin işçiyə təsirini necə qiymətləndirirdi? (Çəki: 1)

- destruktiv və dağıdıcı
  - yaradıcı
  - məhsuldar
  - neytral
  - konstruktiv
- 

Sual: İstehsalın planlaşdırılması üçün kart-sxemləri kim tərtib etmişdir? (Çəki: 1)

- H.Qant
  - F.Cilbert
  - A.Fayol
  - F.Teylor
  - E.Meyo
- 

Sual: Menecmentdə müasir ölçmə metodlarının tətbiq edilməsi ideyası kimə aiddir? (Çəki: 1)

- F.Cilbert
- H.Qant
- R.Robb
- C.Muni

E.Meyo

---

Sual: F.Cilbert və L.Cilbert tərəfindən əsas diqqət yönəldilən tədqiqat obyektı hansıdır? (Çəki: 1)

- istehsal prosesində fiziki işin öyrənilməsi
  - istehsalın genişləndirilməsi
  - məhsul xərclərinin azaldılması
  - işçilərin motivasiyası
  - işin stimullaşdırılması
- 

Sual: İnzibati məktəbin əsas məqsədi nə olmuşdur? (Çəki: 1)

- İdarəetmənin universal prinsipinin formalaşdırılması
  - Əmək məhsuldarlığının yüksəldilməsi
  - Mənfəətin artırılması
  - İdarəetmənin sosial aspektlərinin öyrənilməsi
  - İdarəetmə əməyinin təkmilləşdirilməsi.
- 

Sual: İdarəetmədə qərargah prinsipinin tədqiqatçısı kimi məşhur olmuş şəxsi göstərin. (Çəki: 1)

- H.Emerson
  - F.Moltgen
  - L.Urvik
  - A.Fayol
  - F. Teylor.
- 

Sual: Aşağıda həm inzibati məktəbə, həm də elmi məktəbə aid olan oxşar xüsusiyyətlər verilmişdir. Onlardan səhv olan variantı tapın. (Çəki: 1)

- Bütün təşkilat səviyyəsində səmərəliliyin artırılması hər iki məktəbin diqqət mərkəzinə olmuşdur.
  - Hər ikisi idarəetmə məktəblərinə daxildir.
  - Hər iki məktəbin ardıcılıarı idarəetmənin sosial aspektləri haqqında o qədər də düşünmürdülər.
  - Hər iki məktəb menecmentin inkişafında mühüm rol oynamışdır.
  - İstehsal xərclərinin azaldılması
- 

Sual: İnzibati məktəb tərəfindən formalaşdırılan idarəetmənin universal prinsipinə hansı aiddir? (Çəki: 1)

- idarəetmənin rəsonal sisteminin yaradılması
  - əməyin ölçülməsi
  - idarəetmə təkəkkürünün inkişafı
  - motivasiya
  - kadrların ixtisarı
- 

**BÖLMƏ: 0402**

Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan biri inzibati məktəbin nümayəndəsi deyil. (Çəki: 1)

- E.Meyo
  - A.Fayol
  - L.Urvik
  - C.Muni
  - A. Fayol və C.Muni.
- 

Sual: "Sənaye – maşın və texniki proseslərin məcmusu deyil, bu, insanların məcmusudur" fikri kimə məxsusdur? (Çəki: 1)

- O.Şeldon
  - R.Robb
  - Q.Xopf
  - M.Veber
  - A.Fayol.
- 

Sual: O.Şeldon hansı əsərində menecmentin etik tərəfinə toxunmuşdur? (Çəki: 1)

- İdarəetmə fəlsəfəsi
  - Menecment və optimum
  - Sənaye rəhbərliyi
  - İdarəetmənin psixologiyası
  - Menecmentin elmi prinsipləri.
- 

Sual: O.Şeldonun fikrincə menecment üç hissədən ibarətdir. Bura hansı daxil deyil? (Çəki: 1)

- işçilər
  - administrasiya
  - menecment
  - təşkilətmə
  - menecment və təşkilətmə
- 

Sual: "Optimal təşkilat" ideyasının müəllifi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Q.Xopf
  - C.Muni
  - A.Sloun
  - K.Reyli
  - E. Meyo
-

Sual: A.Fayol idarəetmənin neçə prinsipini fərqləndirmişdir? (Çəki: 1)

- 14
  - 12
  - 10
  - 16
  - 18
- 

Sual: Həm F.Teylor, həm də A.Fayol tərəfindən müəyyən edilmiş idarəetmə prinsipini göstərin. (Çəki: 1)

- əməyin bölgüsü
  - əməyin ölçülməsi
  - menecmentin rolu
  - vahid rəhbərlik
  - qayda
- 

Sual: A.Fayol tərəfindən müəyyən edilmiş menecment funksiyalarına hansı aid deyil? (Çəki: 1)

- qərar qəbul etmək
  - proqnozlaşdırmaq
  - planlaşdırmaq
  - nəzarət etmək
  - sərəncam vermək
- 

Sual: A.Fayolun idarəetmə prinsiplərinə aid olanı tapın. (Çəki: 1)

- korporativ ruh
  - əməyin ölçülməsi
  - menecmentin rolu
  - fərdi qabiliyyətlərin rolu
  - menecerin peşəkarlığı
- 

Sual: "Skalyar zəncir" prinsipinin mahiyyəti nədir? (Çəki: 1)

- Yuxarı idarəetmə səviyyəsindən başlamış aşağı idarəetməyə qədər təbəçilik sistemini göstərir.
  - Təşkilatın bölmələri arasındakı qarşılıqlı əlaqələri ifadə edir.
  - Təşkilat üzvləri arasında harmoniyanı bildirir.
  - İdarəetmə prosesinin fasiləsizliyini göstərir.
  - Həlqələr arasında üfiqi əlaqələrin olmasını göstərir.
- 

Sual: İdarəetmədə bürokratiya nəzəriyyəsinin tərəfdarı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- M.Veber
  - H.Emerson
  - Q.Xopf
  - R.Robb
  - E.Meyo
-

Sual: "Menecment digər insanların köməyilə yerinə yetirilməsi təmin edilən işdir" fikri kimi məxsusdur? (Çəki: 1)

- M.P.Follet
  - E.Meyo
  - M.Veber
  - D.Makqreqor
  - A. Fayol
- 

Sual: İnsani münasibətlər məktəbinin əsas postulatı nədir? (Çəki: 1)

- Təşkilatın sosial cəhətdən təkmilləşdirilməsi
  - Şəxsi maraqların ümumi maraqlara tabe etdirilməsi
  - Təşkilatdaxili intizamın gücləndirilməsi
  - Əmək məhsuldarlığının maksimum səviyyəsinə nail olmaq
  - Daxili mühitin gücləndirilməsi.
- 

Sual: E.Meyo "Vestern Elektrik" kompaniyasında apardığı tədqiqatlar nəticəsində hansı qənaətə gəlmişdir? (Çəki: 1)

- Qeyri-formal əlaqələr əmək məhsuldarlığına ciddi təsir edir.
  - İdeal işçi emosiyasız və formal şəxsiyyətsiz olmalıdır
  - Təşkilatda məşğulluq işçilərin texniki ixtisasına əsaslanır
  - Təşkilat üzvləri arasındakı harmoniya böyük qüvvədir.
  - İdeal işçi olmur.
- 

Sual: Davranış qaydaları haqqında elmi məktəbin əsas məqsədi hansıdır? (Çəki: 1)

- İnsan ehtiyatlarının effektivliyinin artırılması hesabına təşkilatın effektivliyinin artırılması
  - İdarəetmənin universal prinsiplərinin formalaşdırılması
  - İnsanın sosial və qrup ehtiyaclarına diqqətin artırılması
  - Həddən artıq ixtisaslaşmanın mənfi nəticələrini aradan qaldırmaq
  - İstehsal xərclərini azaltmaq
- 

Sual: Bihevioreстик istiqamətin nümayəndələrinə aid olmayanı tapın. (Çəki: 1)

- M.P.Follet
  - D.Makqreqor
  - R.Laykert
  - K.Ardciris
  - C. Muni
- 

Sual: Davranış qaydaları haqqında elmi məktəbin əsas postulatı nədir? (Çəki: 1)

- Bu elmin düzgün tətbiqi həm işçinin, həm də bütövlükdə təşkilatın effektivliyinin artırılmasına kömək edəcəkdir.
- Effektiv menecment rəhbərdən işçilərə qarşı məqsədyönlü davranış tələb edir.
- İşçilərin davranışı idarəetmə normaları ilə tənzimlənə bilər.
- Təşkilatı davranış qaydaları təşkilatın simasını əks etdirir.

motivasiya tətbiq olunmalıdır.

---

Sual: Yunan sözü olan «metod»un hərfi mənası nə deməkdir? (Çəki: 1)

- tədqiqat üsulu;
  - tədqiqat sistemi;
  - tədqiqatın məqsədi;
  - tədqiqatın təşkili.
  - tədqiqatın nəticəsi
- 

Sual: İdarəetmə metodunun tərfi aşağıdakılardan hansılardır? (Çəki: 1)

- İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur;
  - İdarəetmə metodu elmi yanaşmaların, idarəetmə funksiya və metodlarının, məqsədi, təminədi, idarə olunan və idarə edən yarım sistemlərin məcmusudur;
  - İdarəetmə metodu xarici, yaxud daxili bazarlarda hasil edilən məhsulun, yerinə yetirilən xidmətlərin və təşkilatın rəqabət qabiliyyətinə nail olmaqdan ibarətdir;
  - İdarəetmə metodu istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir.
  - İdarəetmə prosesidir.
- 

Sual: İdarəetmə metodlarının ... idarəetmənin obyektiv qanunauyğunluqları ilə bağlıdır. Bu cümləni tamamlayın. (Çəki: 1)

- məzmunu;
  - təşkili prinsiplərini;
  - sistemini;
  - məqsədini.
  - tərkibi
- 

Sual: İdarəetmə metodlarının əsas ... istehsalın səmərəliyini yüksəltməklə, idarəetmə kamandalarının dürüst və vaxtında yerinə yetirilməsində maraq yaratmaq və onu inkişaf etdirməkdir. Bu jümləni tamamlayın. (Çəki: 1)

- vəzifəsi;
  - məqsədi;
  - yeri və rolu;
  - mexanizmi.
  - prosesi.
- 

Sual: Birbaşa təsir metodlarından aşağıdakı təsnifləşdirmələrin hansı düz deyil? (Çəki: 1)

- sosial
  - mənəvi;
  - maddi;
  - hüquqi;
  - maddi və mənəvi
-



Sual: Dolayı təsir metodlarından aşağıdakı təsnifləşdirmələrin hansı düz deyil? (Çəki: 1)

- optimal idarəetmə qərarları;
  - modernləşdirmənin qrafik metodları
  - elmi-texniki;
  - iqtisadi və təşkilati təhlil;
  - riyazi.
- 

Sual: İdarəetmə ... idarəetmənin ümumi prinsipləri və qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ilə bağlıdır. cümləni tamamlayın. (Çəki: 1)

- mexanizmi;
  - mahiyyəti;
  - məzmunu;
  - sistemi.
  - esi.
- 

Sual: İqtisadi metodun iqtisadi təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)

- yoxlama sistemi;
  - planlaşdırma;
  - təsərrüfat hesabı
  - rentabellik.
  - qiymət və kredit.
- 

Sual: İnzibati metodun təşkilati-sərəncam təsiri vasitələrinə aşağıdakılardan hansılar daxil deyildir? (Çəki: 1)

- təcrübə mübadiləsi
  - əmr;
  - sərəncam;
  - təlimat;
  - əmr və sərəncam.
- 

Sual: Sosial təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)

- əməyin humanizmləşdirməsi;
  - qabaqcıl təcrübə və yeniliklərin genişləndirilməsi;
  - sosial həvəsləndirmə;
  - əmək kollektivinin birləşdirilməsinə təsir edən metodlar.
  - sosial həvəsləndirmə və əmək kollektivinin birləşdirilməsinə təsir edən metodlar.
- 

Sual: Psixoloji təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)

- qayda-qanun psixologiyası.
- psixoloji təhrik;
- sosial psixologiya;
- təhsil və peşə seçilməsi psixologiyası;

psixoloji təhrik və sosial psixologiya;

---

Sual: İctimai istehsalın hüquqi metodlarına aşağıdakılardan hansılar daxil deyildir? (Çəki: 1)

- ali-hüquq;
  - nzbati-hüquq;
  - mülki-hüquq;
  - əmək-hüququ.
  - maliyyə hüququ.
- 

Sual: İndividiumun fərdi idarəetmə obyektı kimi aşağıdakı sərbəstlik dərəcələrindən hansı daxil deyildir? (Çəki: 1)

- orta dərəcəli sərbəstlik;
  - məhdud sərbəstlik;
  - motivləşdirilmiş sərbəstlik;
  - yüksək dərəcəli sərbəstlik.
  - məhdud və motivləşdirilmiş sərbəstlik;
- 

### **BÖLMƏ: 0403**

Ad	0403
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İdarəetmə metodlarına aşağıdakı qruplardan hansılar daxil deyildir (Çəki: 1)

- təsiretmə
  - vadaretmə
  - təhriketmə
  - inandırma
  - vadaretmə və təhriketmə
- 

Sual: İdarəetmə metodları neçə qrupa bölünür (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: İdarəetmə metodlarının əlamətlərinə aşağıdakılardan hansılar daxil deyildir (Çəki: 1)

- əsaslandırma

- metodların substansiyası
  - təsiretmə forması
  - idarəetmə strukturu
  - təsiretmə forması və idarəetmə strukturu
- 

Sual: İdarəetmə metodlarının neçə əlaməti vardır (Çəki: 1)

- 18
  - 17
  - 16
  - 19
  - 20
- 

Sual: İdarəetmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxildir (Çəki: 1)

- dövlət
  - bütün tələbatlar
  - xüsusi
  - fərdi
  - fərdi və xüsusi
- 

Sual: Təhriketmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir (Çəki: 1)

- bütün tələbatlar
  - iqtisadi
  - fizioloji
  - əsaslandırma
  - iqtisadi və fizioloji
- 

Sual: İnandırma metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir (Çəki: 1)

- fizioloji
  - psixologiya
  - sosiologiya
  - xüsusi
  - psixologiya və sosiologiya
- 

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakı istiqamət, sahə və problemlər üzrə həyata keçirilməsi məntiqə uyğun deyildir (Çəki: 1)

- sistem
  - sosial siyasət
  - səhiyyə
  - ehtiyatlara qənaət
  - elm və təhsil
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi təşkilat səviyyəsində aşağıdakı metod və vasitələrin köməyi ilə həyata keçirilməsi məqsədə uyğun deyildir (Çəki: 1)

- bütün növdən olan ehtiyatlara qənaət
  - qiymətin əmələ gəlməsinin tənzimlənməsinə dövlət siyasətinin formalaşdırılması
  - məhsul istehsalı üçün dövlət sifarişləri sisteminin formalaşdırılması
  - malların və xidmətlərin sertifikatı
  - məhsul istehsalı üçün dövlət sifarişləri sisteminin formalaşdırılması və malların və xidmətlərin sertifikatı
- 

Sual: Standartlaşdırma normalar, qaydalar və xarakteristikaların qoyulması üzrə fəaliyyət kimi aşağıdakıları təmin etmək məqsədilə həyata keçirilməsi məqsədə uyğun deyildir (Çəki: 1)

- tədarükçü tərəfindən təqdim olunan məhsul keyfiyyəti göstərijilərinin təsdiq olunması
  - ətraf mühit, həyat, sağlamlıq və əmlak üçün məhsulun, işin və xidmətlərin təhlükəsizliyi
  - məhsulun texniki və informasiya uyğunluğu və qarşılıqlı dəyişməsi
  - ölkənin müdafiə qabiliyyəti və səfərbərlik hazırlığı
  - məhsulun texniki və informasiya uyğunluğu və qarşılıqlı dəyişməsi və ölkənin müdafiə qabiliyyəti və səfərbərlik hazırlığı
- 

Sual: Hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədə olan standartlaşma üzrə neçə kateqoriyalı normativ sənəd hazırlanıb və təsdiq olunmuşdur (Çəki: 1)

- 7
  - 6
  - 8
  - 9
  - 5
- 

Sual: Sertifikasiya məhsul, xidmət və digər obyektlərin müvafiqliyinin təsdiqi üzrə fəaliyyət kimi aşağıdakı məqsədlərlə həyata keçirilməsi məqsədə uyğun deyildir (Çəki: 1)

- ölçülərin vahidliyi
  - istehlakçıya məhsulun səlahiyyətli seçimində kömək etmək
  - istehlakçının vicdansız tədarükçüdən müdafiəsi
  - ətraf mühit, həyat, sağlamlıq və əmlak üçün məhsulun təhlükəsizliyinə nəzarət
  - istehlakçının vicdansız tədarükçüdən müdafiəsi və ətraf mühit, həyat, sağlamlıq və əmlak üçün məhsulun təhlükəsizliyinə nəzarət
- 

Sual: İnzibati-sərəncam metodunun aşağıdakı təsir vasitələrindən hansı daxil deyildir (Çəki: 1)

- sosial-iqtisadi təsir
  - təşkilati normalaşdırma
  - təşkilati planlaşdırma
  - inzibati-sərəncamverici təsir
  - təşkilati normalaşdırma və təşkilati planlaşdırma
-

Sual: Operativ-istehsal planlaşdırılması özündə aşağıdakı əsas elementləri birləşdirmir (Çəki: 1)

- resursların limitsizliyini
  - işin müəyyən edən tapşırıqları
  - keyfiyyət göstəricilərini
  - təşkilati-texniki tədbirlər planı
  - keyfiyyət göstəricilərini və təşkilati-texniki tədbirlər planı
- 

Sual: Operativ-istehsal planlaşdırmanın nəzərdən keçirilən hər hansı bir sistemi üçün hesablama təməli təqvim normativləridir. Seriyalı və fərdi istehsalda həmin normativlərin tərkibinə aşağıdakılardan hansı daxil deyildir (Çəki: 1)

- detallar dəstinin istehsalı tsiklinin müddətsizliyi
  - detallar dəstinin həcmi
  - detalların istehsala verilməsi və istehsaldan buraxılmasının dövriliyi
  - detalların quraşdırılmaq üçün və ya əlaqədar sexə ötürülməsi-buraxılmasının qabaqlanması müddətləri
  - detalların strukturu
- 

Sual: Təsərrüfatçılığın mərkəzləşdirilmiş plan sisteminin devizi nədir (Çəki: 1)

- plan-qanundur
  - plan-sistemdir
  - plan-qaydadır
  - plan-strategiyadır
  - plan – taktikadır
- 

Sual: Aşağıda qeyd olunan planlaşdırmanın özünə məxsus prinsiplərdən hansı daxil deyildir (Çəki: 1)

- ümumləşdirmə
  - əsaslandırma
  - operativlik
  - rasionallıq
  - operativlik və rasionallıq
- 

Sual: Şəxsiyyətin psixoloji portreti aşağıdakı komponentlərdən hansını özündə birləşdirmir (Çəki: 1)

- qeyri-iradə keyfiyyətləri
  - intellektuallıq
  - temperatment
  - xasiyyət
  - xasiyyət və temperament
- 

Sual: Verilənlər içərisində hansı yanaşma məqsədlər ifadə olunarkən nəzərə alınmamalıdır (Çəki: 1)

- məqsədin çətinliyi
- məqsədin məzmunu

- məqsədin vaxt intervalları
  - məqsədlər iyerarxiyasında yeri
  - məqsədin tərkibi
- 

Sual: İnnovasiya sahəsində məqsədlərə nə aid ola bilməz (Çəki: 1)

- yeni təşkilati quruluşun formalaşdırılması
  - yeni məhsulların istehsalı
  - yeni texnologiyaların tətbiq olunması
  - istehsalın təşkilinin yeni metodlarından istifadə olunması
  - yeni kadrların cəlb olunması
- 

Sual: Horizontal əlaqələr necə ola bilməz (Çəki: 1)

- ziddiyətli
  - indifferent (birinin həyata keçməsi digərinin həyata keçməsinə gətirib çıxarır)
  - rəqabətli
  - komplementar (harmoniya)
  - harmoniyalı
- 

Sual: Hansı variant düzgün şəkildə strateji alternativləri ifa edir (Çəki: 1)

- məhdudlaşdırılmış artım, artım, ixtisar və üç startegiyanın uyğunlaşdırılması
  - sürətli artım, artım, ixtisar və üç startegiyanın uyğunlaşdırılması
  - məhdudlaşdırılmamış artım, bazarı ələ keçirmə, ixtisar, fəaliyyətin dayanması
  - məhdudlaşdırılmamış artım, sürətli artım, ixtisar və üç startegiyanın uyğunlaşdırılması
  - sürətli artım, artım, ixtisar və üç startegiyanın uyğunlaşdırılması və məhdudlaşdırılmamış artım, bazarı ələ keçirmə, ixtisar, fəaliyyətin dayanması
- 

Sual: İxtisar alternativləri çərçivəsində hansı variant ola bilməz (Çəki: 1)

- uyğunlaşdırma
  - ləğvetmə
  - artığın kəsilməsi
  - ixtisar və oriyentasiyanın dəyişməsi
  - ləğvetmə və artığın kəsilməsi
- 

Sual: Məhdud artım strategiyasından hansı hallarda istifadə olunur (Çəki: 1)

- təşkilatın inkişafı və rentabelliği rəhbərliyi qane edirsə
  - təşkilatın artım potensialı olmadıqda
  - təşkilat böhranlı vəziyyətdə olduqda
  - resurs çatışmazlığı olduqda
  - təşkilat böhranlı vəziyyətdə və resurs çatışmazlığı olduqda
- 

Sual: İxtisar strategiyası üçün hansı yanaşma xarakterikdir (Çəki: 1)

- keçmişdə nail olunmuş səviyyədən daha aşağı məqsədlərin qoyulması xarakterikdir

- keçmişdə nail olunmuş səviyyədən daha yuxarı məqsədlərin qoyulması xarakterikdir
  - məqsədlər dəyişməz qalır
  - məqsədlər tez-tez dəyişikliyə uğrayır
  - məqsədlər dəyişməz qalır və məqsədlər tez-tez dəyişikliyə uğrayır
- 

Sual: Şaquli inteqrasiyanın tiplərinə aid deyildir (Çəki: 1)

- vizual inteqrasiya
  - tam inteqrasiya
  - qismən inteqrasiya
  - kvaziinteqrasiya
  - tam və qismən inteqrasiya
- 

Sual: Təşkilatın strateji vəziyyətinin qiymətləndirilməsi prosesinə aid deyildir (Çəki: 1)

- qiymətləndirmə metodlarının işlənilib hazırlanması
  - təşkilatın müasir durumu haqqında informasiya yığılması
  - planlaşdırılmış vəziyyətdən kənarlaşmaların təhlili
  - təsiklin məntiqi sonluğu kimi ssenarinin layihələşdirilməsi
  - təşkilatın müasir durumu haqqında informasiya yığılması və planlaşdırılmış vəziyyətdən kənarlaşmaların təhlili
- 

Sual: Strategiyanın seçilməsinə təsir göstərən amillərə daxil deyildir (Çəki: 1)

- alıcıların adət və ənənələri
  - xarici mühitin vəziyyəti
  - keçmiş strategiyanın reallaşdırılması təjribəsi
  - vaxt amili
  - sosial mühit
- 

Sual: Planlaşdırma funksiyasının mahiyyətini hansı yanaşma düzgün ifadə edir (Çəki: 1)

- planlaşdırma – təşkilatın qarşısına qoyduğu məqsədə çatmaq yollarını və vasitələrini birləşdirən prosesi əks etdirir
  - planlaşdırma – plan göstərişləri və standartlardan kənarlaşmaları müəyyənləşdirən bir prosesdir
  - planlaşdırma - təşkilatın strategiyasını müəyyənləşdirən bir prosesdir
  - planlaşdırma - – təşkilatın məqsədlərinə nail olmaq vasitəsidir
  - planlaşdırma – planların tərtibidir
- 

Sual: Hansı variant planlaşdırma strategiyası üzrə qərarlara aiddir (Çəki: 1)

- məhsulun reallaşdırılması planının təsdiq olunması
  - təşkilatın filialının və ya qız firmasının açılması
  - təşkilatın strukturunun formalaşdırılması
  - təşkilatın xidmət və bölmələrinin işinin qiymətləndirilməsi
  - təşkilatın strukturunun formalaşdırılması və təşkilatın xidmət və bölmələrinin işinin qiymətləndirilməsi
-

## **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hansı variant planlaşdırmanın təşkilata gəlirliyi üstünlüklərə aid edilə bilməz (Çəki: 1)

- işçilərin peşə-ixtisas səviyyəsinin yüksəlməsini təmin edir
- təşkilatda yerinə yetirilən hərəkətlərin koordinasiyası yaxşılaşır
- təşkilata xarici mühitdə baş verən dəyişiklikləri tez nəzərə almağa imkan verir
- təşkilatda nəzarət prosesini yaxşılaşdırır
- təşkilata xarici mühitdə baş verən dəyişiklikləri tez nəzərə almağa imkan verir və təşkilatda nəzarət prosesini yaxşılaşdırır

Sual: Hansı variant təşkilatda planlaşdırmanın olmaması nəticəsində yaranmış çətinliklərə aid edilə bilməz (Çəki: 1)

- təşkilatda kadr axıjılığının səviyyəsi yüksəlir
- cari fəaliyyət strateji fəaliyyətə üzvi şəkildə əlaqələndirilə bilinmir
- təşkilat bazar orientini itirir, belə ki, yalnız qısa müddətli məqsədləri əsas götürür və baş verən hadisələrin dərin kökünü dərk edə bilmir
- təşkilat üzvləri qoyulmuş məqsəd və vəzifələri başa düşmür
- təşkilat üzvləri qoyulmuş məqsəd və vəzifələri başa düşmək istəmirlər

Sual: Strateji məqsəd və vəzifələrə nail olmaq yolunda aralıq məqsədin müəyyənləşdirilməsini nəzərdə tutan planlaşdırma növü hansıdır (Çəki: 1)

- taktiki planlaşdırma
- strateji planlaşdırma
- operativ planlaşdırma
- biznes planlaşdırma
- strateji və operativ planlaşdırma

Sual: Planlaşdırmanın əsasında duran prinsiplərə aid deyildir (Çəki: 1)

- ahəngdarlıq prinsipi
- fasiləsizlik prinsipi
- effektivlik prinsipi
- dəqiqlik prinsipi
- effektivlik və dəqiqlik prinsipi

Sual: Strateji planlaşdırma prosesinin modelində mövjud olmayan mərhələ hansıdır (Çəki: 1)



- təşkilati strukturun seçilməsi və planlaşdırılması
  - təşkilatın məqsədi
  - ətraf mühitin təhlili və qiymətləndirilməsi
  - strateji alternativlərin təhlili
  - strateji amillərin təsiri
- 

Sual: Missiyanın mahiyyətini düzgün ifadə edən yanaşma hansıdır (Çəki: 1)

- missiya dedikdə – təşkilatın əsas məqsədlərinin məjmusunun ifadə olunması və təşkilatın mövjudluğunun əsaslandırılması başa düşülür
  - missiya dedikdə – təşkilatın məqsədlərinin kəmiyyətə ifadə olunması başa düşülür
  - missiya dedikdə – təşkilatın arzuladığı fəaliyyət nətiyesi başa düşülür
  - missiya dedikdə – qarşıya qoyulmuş məqsədə nail olmaq üçün vasitə başa düşülür
  - missiya – təşkilatın yekun planıdır
- 

Sual: Missiyanın mahiyyətini hansı sual doğru ifadə edir (Çəki: 1)

- biz etdiyimiz işi nə üçün edirik
  - biz nəyə nail olmaq istəyirik
  - biz hara doğru hərəkət edirik
  - konkret olaraq nəyi yerinə yetirmək lazımdır
  - biz nə istəyirik
- 

Sual: Məqsədlərin strateji idarəetmə prosesinin əhəmiyyətli hissəsinə çevrilməsi üçün yuxarı rəhbərlik bəzi addımlar atmalıdır. Hansı addım bu halda yanlışdır (Çəki: 1)

- məqsədləri vaxtaşırı olaraq dəyişdirməlidir
  - məqsədlər düzgün ifadə olunmalıdır
  - məqsədlər haqda informasiya verməlidir
  - onların həyata keçməsinə bütün təşkilatda stimullaşdırmalıdır
  - məqsədlərin nəticələri ifadə olunmalıdır
- 

Sual: Heyətin idarə edilməsinin mahiyyətini düzgün ifadə edən yanaşma hansıdır (Çəki: 1)

- heyətin idarə edilməsi – təşkilatın kadr potensialının normal fəaliyyət göstərməsi, inkişafı və ondan səmərəli istifadə olunması üçün şəraitin yaradılması üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial tədbirlər sistemidir
  - heyətin idarə edilməsi – təşkilatın kadr potensialının inkişafı üzrə tədbirləri əhatə edir
  - heyətin idarə edilməsi – təşkilatın kadr potensialının cəlb edilməsi üzrə tədbirləri əhatə edir
  - heyətin idarə edilməsi – təşkilatın kadr potensialının normal fəaliyyət göstərməsi, düzgün qiymətləndirilməsi üçün şəraitin yaradılması üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial tədbirlər sistemidir
  - heyətin idarə edilməsi – təşkilatın başlıca strategiyasıdır
-

Sual: Təşkilatda insanlara təsir göstərən üç əsas ümumiləşdirilmiş amil hansı variantda göstərilmişdir (Çəki: 1)

- təşkilatın iyerarxiq quruluşu, mədəniyyət, bazar
  - təşkilatın iyerarxiq quruluşu, mədəniyyət, texnologiya
  - informasiya, mədəniyyət, bazar
  - təşkilatın iyerarxiq quruluşu, informasiya, bazar
  - informasiya, texnologiya, bazar
- 

Sual: Heyətin idarə edilməsi konsepsiyasına aşağıdakılardan hansı aid deyildir (Çəki: 1)

- heyətə olan tələbatın hesablanması
  - heyətin idarə edilməsi metodologiyasının işlənilib hazırlanması
  - heyətin idarə edilməsi sisteminin formalaşması
  - heyətin idarə edilməsi texnologiyasının işlənilib hazırlanması
  - heyətin idarə olunması metodlarının işlənilib hazırlanması
- 

Sual: İşçi karyerasının və xidməti-professional irəliləməsinin idarə edilməsi hansı varianta aiddir (Çəki: 1)

- heyətin idarə edilməsi texnologiyasına
  - heyətin idarə edilməsi sistemine
  - heyətin idarə edilməsi prinsiplərinə
  - heyətin idarə edilməsi metodologiyasına
  - heyətin idarə edilməsi metodlarına
- 

Sual: Tam məşğulluq dedikdə hansı variant başa düşülür (Çəki: 1)

- işçi əllərinə olan tələb onun təklifinə bərabər olduqda
  - bütün əmək qabiliyyətli əhəlinin iş yerləri ilə təmin olunması
  - işçi əllərinə olan tələb onun təklifindən üstün olduqda
  - işçi əllərinə tələb olan təklifdən az olduqda
  - işçi əllərinə olan tələb sifra bərabər olduqda
- 

Sual: Təbii işsizlik səviyyəsi (norması) dedikdə hansı variant başa düşülür (Çəki: 1)

- işçi qüvvəsinin təklifi ona olan tələbi üstələdikdə
  - işçi qüvvəsinin tələbi ona olan təklifi üstələdikdə
  - işçi qüvvəsinə tələb olmadıqda
  - işçi qüvvəsinin təklifi ona olan tələbə bərabər olduqda
  - işçi qüvvəsinə olan təklif sifra bərabər olduqda
- 

Sual: Marjinal işsizlik dedikdə hansı variant başa düşülür (Çəki: 1)

- əhəlinin zəif müdafiə olunmuş təbəqələrinin işsizliyidir
  - yeni texnika və texnologiyaya keçid ilə bağlı işsizlik başa düşülür
  - iqtisadiyyatın struktur dəyişiklikləri ilə bağlıdır
  - hərbi sahədə ixtisarlara bağlı işsizlik formasıdır
  - infilyasiya ilə bağlıdır
-

Sual: Hansı variantda kadr siyasətinin növlərinin düzgün təsnifləşdirilməsi göstərilmişdir (Çəki: 1)

- passiv, aktiv, reaktiv, preventiv, açıq, qapalı
  - proqres, reqres, reaktiv, preventiv, açıq, qapalı
  - passiv, aktiv, açıq, qapalı
  - reaktiv, preventiv, açıq, qapalı
  - passiv, aktiv, reaktiv
- 

Sual: Əmək münasibətlərinin idarə edilməsi altsisteminin vəzifələrinə aid deyildir (Çəki: 1)

- əməyin psixo-fiziologiyası və ergonomiyasına olan tələblərə riayət edilməsi
  - istehsalatda münaqişə və streslərin idarə edilməsi
  - sosial psixoloji müayinə
  - şəxsi və qrup halında münasibətlərin nizama salınması və təhlili
  - sosial – psixoloji təhlil
- 

Sual: Sosial inkişafın idarə edilməsi alt sisteminin vəzifələrinə aid deyildir (Çəki: 1)

- əmək haqqının ödənilməsi sisteminin işlənilib hazırlanması
  - fiziki və mənəvi tərbiyənin inkişafı
  - sağlamlığın və istirahətin qorunmasının təminatı
  - sosial sığortanın təşkili
  - sağlamlığın və istirahətin qorunmasının təminatı və sosial sığortanın təşkili
- 

Sual: Aşağıda göstərilənlərdən hansı insan resurslarının idarə edilməsi mərhələlərinə aid deyildir (Çəki: 1)

- kadr axıcılığı
  - insan resurslarının planlaşdırılması
  - peşəyə istiqamətlənmə və adaptasiya
  - əmək fəaliyyətinin qiymətləndirilməsi
  - insan resurslarının idarə edilməsi
- 

Sual: Heyətin planlaşdırılmasına aşağıdakılardan hansı mərhələ daxil deyildir (Çəki: 1)

- əmək fəaliyyətinin qiymətləndirilməsi
  - mövcud resursların qiymətləndirilməsi
  - gələcək tələbatların qiymətləndirilməsi
  - gələcək tələbatların ödənilməsi proqramının işlənilib hazırlanması
  - resurslardan istifadənin planlaşdırılması
- 

Sual: Heyətin idarə edilməsi sisteminin təşkili prinsipləri neçə yerə bölünür (Çəki: 1)

- 2
- 3
- 4
- 5

Sual: Hansı varinat adaptasiyanın mahiyyətini daha düzgün ifadə edir (Çəki: 1)

- adaptasiya dedikdə – yeni işçinin şirkətin təşkilati mədəniyyətinə, öz ilkin kollektivinə, şirkətin ondan gözlədiyi tələblərə və öz iş yerinə olan uyğunlaşmanın idarə olunan prosesidir
- adaptasiya dedikdə – işçinin öz məqsəd və vəzifələrini düzgün başa düşmək və onu məsuliyyətli şəkildə icra etmək prosesidir
- adaptasiya dedikdə – yeniliklərin dərk olunması prosesidir
- adaptasiya dedikdə – seçmədə istifadə olunan geniş yayılmış metodudur
- adaptasiya dedikdə - inkişaf prosesidir

Sual: Adaptasiyanın məqsədini düzgün ifadə etməyən variant hansıdır (Çəki: 1)

- yeni işçinin əmək haqqı səviyyəsinin yüksəldilməsi
- ilkin xərjlərin azaldılması, belə ki, yeni işçi öz iş yerini, vəzifələrini pis bilir və daha az məhsuldarlıqla işləyir
- yeni işçinin əmək davranışında qeyri-müəyyənlik hissənin təsirinin aşağı salınması
- kollektivin birlik səviyyəsinin yüksəlməsi
- yeni işçilərin işə götürülməsi


Sual: Variantlardan hansı istehsal adaptasiyasının növü deyildir (Çəki: 1)

- işgüzar
- peşəkar
- təşkilati-inzibati
- psixofizioloji
- peşəkar və psixofizioloji

Sual: Adaptasiya prosesinin mərhələlərinin ardıcılıqla düzüldüyü variantı tapın (Çəki: 1)

- yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, adaptasiya proqramının işlənilib hazırlanması, ilkin tanışlıq, təsirli adaptasiya, fəaliyyətdə olma
- yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, ilkin tanışlıq, adaptasiya proqramının işlənilib hazırlanması, təsirli adaptasiya, fəaliyyətdə olmaq
- adaptasiya proqramının işlənilib hazırlanması, yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, ilkin tanışlıq, təsirli adaptasiya, fəaliyyətdə olma
- ilkin tanışlıq, adaptasiya proqramının işlənilib hazırlanması, yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, fəaliyyətdə olma, təsirli adaptasiya
- fəaliyyətdə olma və təsirli adaptasiya

## **BÖLMƏ: 0502**

Ad	0502
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	

Sual: Hansı variant insanın peşəkar mühüm keyfiyyətlərini öyrənən metodlara daxil deyildir (Çəki: 1)

- hesablama metodu
- anket metodu
- cihaz metodu
- test metodu
- cihaz və test metodu

Sual: Menecerin karyerasında irəliləyiş mərhələsi hansı yaş həddini nəzərdə tutur (Çəki: 1)

- 45 yaşadək
- 25 yaşadək
- 30 yaşadək
- 60 yaşadək
- 55 yaşadək

Sual: Kadr ehtiyatının formalaşması prosesinin əsas mərhələlərinə aid deyildir (Çəki: 1)

- kadrların əmək fəaliyyətinin qiymətləndirilməsi
- rəhbər kadrların tərkibində nəzərdə tutulan dəyişikliklər proqnozunun tərtibi
- namizədin işgüzar, peşə və şəxsi keyfiyyətləri haqqında informasiya toplanması
- kadr ehtiyatının tərkibinin formalaşması
- namizədin işgüzar, peşə və şəxsi keyfiyyətləri haqqında informasiya toplanması və kadr ehtiyatının tərkibinin formalaşması

Sual: Heyətin adaptasiyasının təşkili üç əsas komponentin mövcudluğunu tələb edir. Hansı variantda səhv komponent göstərilmişdir (Çəki: 1)

- adaptasiya prosesinə çəkilən xərclərin azaldılmasını
- adaptasiya funksiyasının təşkilatın heyəti idarəetmə sistemində struktur möhkəmlənməsini
- adaptasiya prosesinin təşkilini
- adaptasiya prosesinin informasiya təminatının təşkilini
- adaptasiya prosesinin təşkilini və adaptasiya prosesinin informasiya təminatının təşkilini

Sual: Hansı variantda heyətin fəaliyyətin qiymətləndirilməsi göstəriciləri göstərilmişdir (Çəki: 1)

- adaptasiya
- şəxsi keyfiyyətlər
- peşəkar davranış
- əməyin nəticəliliyi
- şəxsi keyfiyyətlər və peşəkar davranış

Sual: Hansı variant təşkilatdaxili karyeranın reallaşdığı istiqamətlərə aid deyildir (Çəki: 1)

- mərkəzdən qaçma
  - şaquli
  - üfiqi
  - mərkəzə qaçma
  - şaquli və üfiqi
- 

Sual: Təşkilatda heyətin idarə edilməsi sisteminin formalaşdırılmasına tələbləri xarakterizə edən prinsiplərdən biri kimi heyətin idarəedilməsi funksiyalarının birinciliyi prinsipinin mahiyyətini hansı variant əks etdirir (Çəki: 1)

- heyətin idarəedilməsi sisteminin altsistemlərinin tərkibi, təşkilati struktur, işçilərə və onların sayına olan tələblər heyətin idarə edilməsi funksiyalarının tərkibindən, miqdarından və əmək tutumundan asılıdır
  - heyətin idarəedilməsi funksiyaları öz-özünə deyil, istehsalın tələbat və məqsədlərinə uyğun olaraq formalaşır və dəyişir
  - heyəti idarəetmə sisteminin təşkilinə yönəldilmiş funksiyalarla (infracunksiya) heyəti idarəetmə funksiyaları (infracunksiya) arasında proporsiyaları müəyyən edir
  - heyətin idarəetmə sisteminin formalaşması zamanı inkişaf perspektivlərini nəzərə almaq lazımdır
  - heyətin idarə edilməsi sistemi idarəetmə funksiyalarından asılıdır
- 

Sual: Mahiyyəti «eyni zaman kəsiyində eyni həcmli işlərin icrası və heyətin idarə edilməsi funksiyalarının təkrarlanmasının daimiliyi» kimi izah olunan heyətin idarə edilməsi sisteminin inkişaf istiqamətini müəyyən edən prinsip hansıdır (Çəki: 1)

- ahəngdarlıq
  - paralellik
  - fasiləsizlik
  - varislik
  - təhlükəsizlik
- 

Sual: Qeyd edilən variantlar içərisində hansı variant heyətin idarəedilməsi sisteminin formalaşdırılmasına, tələbləri xarakterizə edən prinsiplər deyildir (Çəki: 1)

- təmər küzləşmə
  - komplekslilik
  - iyerarxialılıq
  - perspektivlilik
  - komplekslilik və iyerarxialılıq
- 

Sual: Heyətin idarəsinin təkmilləşdirilməsində hansı metod daha çox inkişaf edib (Çəki: 1)

- analogiyalar metodu
- balans metodu
- normativ metod
- məqsədlərin strukturlaşdırılması metodu
- məqsədlərin formalaşdırılması metodu

---

Sual: Hansı variant heyətin idarə edilməsinin iqtisadi metodlarına aid deyildir (Çəki: 1)

- kollektivin yaradıcı mühitinin formalaşdırılması
  - texniki-iqtisadi əsaslandırma
  - maddi stimullaşdırma
  - sığorta
  - maddi stimullaşdırma və sığorta
- 

Sual: «Təşkilatın lazım olan vaxtda, lazım olan yerdə, lazımı sayda kadrlarla təmin edilməsi və müvafiq ixtisasdan olan heyətin təşkilatın qarşısında duran məqsədinə uyğun olması» - bu fikir aşağıdakılardan hansı varianta uyğundur (Çəki: 1)

- kadr vəzifələrinə
  - kadr strategiyasına
  - kadr məqsədlərinə
  - kadr tədbirlərinə
  - kadr taktikasına
- 

Sual: Aşağıdakı variantlar içərisində hansı işdən azad edilmə növlərinə aid deyildir (Çəki: 1)

- işçinin vəfatı ilə əlaqədar
  - işçinin təşəbbüsü ilə
  - iş təklif edən və ya müdiriyyətin təşəbbüsü ilə
  - pensiyaya çıxmaq ilə əlaqədar
  - işçinin təşəbbüsü və ya iş təklif edən və ya müdiriyyətin təşəbbüsü ilə
- 

Sual: Hansı variant heyətin daxili mənbələr hesabına cəlb edilməsinin üstünlüklərinə aid edilə bilməz (Çəki: 1)

- böyük xərclərin yaranması
  - xidməti yüksəliş şansı artır
  - kadr siyasətinin «şəffaflığı»
  - təşkilatda formalaşmış əmək haqqı səviyyəsinin qorunub saxlanması
  - xidməti yüksəliş şansı və kadr siyasətinin «şəffaflığı»
- 

Sual: Seçmə metodlarına aid deyildir (Çəki: 1)

- normativləşdirmə
  - sınaqlar
  - testləşdirmə
  - söhbət aparma
  - testləşdirmə və söhbət aparma
- 

Sual: Adaptasiya prosesinin idarəetmə mexanizmi üç əsas problemin həllini nəzərdə tutur. Hansı variant bu tədbirlərə uyğun deyildir (Çəki: 1)

- təşkilatın idarə edilməsi sistemində adaptasiyanın idarə edilməsi funksiyasının struktur möhkəmləndirilməsi

- adaptasiya prosesinin texnologiyasının təşkili
  - adaptasiya prosesinin informasiya təminatının təşkili
  - adaptasiya prosesinin qiymətləndirilməsi
  - adaptasiya prosesinin texnologiyasının təşkili və adaptasiya prosesinin informasiya təminatının təşkili
- 

Sual: 152. «Elmi-texniki tərəqqi» lüğətində innovasiya yeni yeni məmulat növlərinin, ..., yeni təşkilati formaların tətbiqinin və s. İşlənilib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir. Cümləni tamamlayın (Çəki: 1)

- texnologiyanın
  - ideyanın
  - ixtiranın
  - tərəqqinin
  - inkişafın
- 

Sual: İnnovasiya – ixtiranın və ya ideyanın iqtisadi məzmun etdiyi prosesdir. Bu yanaşma kimə məxsusdur (Çəki: 1)

- B.Tviss
  - F.Nikson
  - B.Santo
  - Şumpeter
  - A. Fayol
- 

Sual: M.Xuçek qeyd edir ki, «... dilinin lüğətində» innovasiya nəyə yeni bir şeyin, yeniliyin, islahatın tətbiqini göstərir (Çəki: 1)

- Polşa
  - İngilis
  - Norveç
  - İtaliya
  - İspaniya
- 

Sual: Geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommersiya və s. Xarakterli sosial-iqtisadi və təşkilati texniki qərarlar şəklində yeniliklərdən mənfəətli, yeni səmərəli istifadəni nəzərdə tutur. Bu yanaşma kimə məxsusdur (Çəki: 1)

- Y.P.Morozov
  - M.Xuçek
  - A.İ.Priqocin
  - F.Nikson
  - F. Teylor
- 

### **BÖLMƏ: 0503**

Ad	0503
Suallardan	20
Maksimal faiz	20

---



Sual: Y.Şumpeter dəyişikliklərin neçə tipini fərqləndirirdi (Çəki: 1)

- 5
- 4
- 6
- 7
- 8

Sual: Y.Şumpeter qeyd etdiyi dəyişikliklərin tiplərindən aşağıdakılardan hansı düz deyildir (Çəki: 1)

- yeni ideyaların meyarının çıxmasını
- yeni xassələrə malik məhsulun tətbiqini
- yeni xammaldan istifadə edilməsini
- yeni satış bazarının meydana çıxmasını
- yeni xammaldan istifadə edilməsini və yeni satış bazarının meydana çıxmasını

Sual: İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən... istiqamətlərdən biridir. Cümləni tamamlayın (Çəki: 1)

- strateji idarəetmə
- antiböhranlı idarəetmə
- kooperativ idarəetmə
- kreativ idarəetmə
- idarəetmə

Sual: Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütövlükdə aşağıdakılardan nəyi nəzərdə tutması məqsədəuyğun deyildir (Çəki: 1)

- innovasiya fəaliyyətinin riyazi proqramının işlənilib hazırlanması
- yeni növ məhsullar işlənilib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini
- yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını
- innovasiya fəaliyyətinin ixtisaslı heyətlə təmin edilməsini
- yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını və innovasiya fəaliyyətinin ixtisaslı heyətlə təmin edilməsini

Sual: XX əsrin 30-ju illərindən başlayaraq müasir firmaların innovasiya siyasətində elmi-texniki və istehsal-satış fəaliyyəti istiqamətində yeni meyllər özünü aydın surətdə göstərməyə başlamışdır. Cümləni tamamla (Çəki: 1)

- 80-cı illərdən
- 60-cı illərdən
- 70-ci illərdən
- 90-cı illərdən
- 50-ci illərdən

---

Sual: İnnovasiya prosesinin məqsədini ifadə edən fikirlərdən hansının izahı düz deyildir (Çəki: 1)

- şaquli və yfiqi qaydada satışın hazırlanması və təşkili
  - məsələnin yeni texniki həllini tapmaq – ixtiranın yaradılması
  - məhsulun seriyalı istehsalının qaydaya salınması
  - yeni əmtəələrin bazarda tətbiqi
  - məhsulun seriyalı istehsalının qaydaya salınması və yeni əmtəələrin bazarda tətbiqi
- 

Sual: İnnovasiya prosesləri neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 6
  - 5
  - 4
  - 7
  - 8
- 

Sual: Daxil olmuş ideyaların sistemləşdirilməsində aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- texnologiyanın daima təkmilləşdirilməsi və məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bazarlarda möhkəmləndirmək
  - bazardakı texnoloji dəyişikliklər haqqında, ET və TKİ-ləri bölməsindən, istehsal şöbələrinin marketing xidmətindən, firmanın satış aparatından, ticarət vasitəçilərindən, son istehlakçılardan daxil olan yeniliklər haqqında informasiya toplamaq
  - məhsulun işlənilib hazırlanması və mənimsənilməsinə münasibətdə, riskin dərəcəsi və ölçüsünün müəyyənləşdirilməsində firmanın potensial imkaları haqqında informasiya toplamaq
  - məqsədli bazarlar və onların inkişafının uzun müddətli meylləri haqqında informasiya toplamaq
  - məhsulun işlənilib hazırlanması və mənimsənilməsinə münasibətdə, riskin dərəcəsi və ölçüsünün müəyyənləşdirilməsində firmanın potensial imkaları haqqında informasiya toplamaq və məqsədli bazarlar və onların inkişafının uzun müddətli meylləri haqqında informasiya toplamaq
- 

Sual: Aşkar edilmiş ideyaların seçilməsi və yeni məhsul ideyaların işlənilib hazırlanmasında aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- paralel qaydada satışın hazırlanması və təşkil edilməsi
  - ideyanın imkanlarının və praktiki olaraq reallaşdırılmasının müəyyən edilməsi
  - yeni və ənənəvi məmulatın texnologi ümumiliyi dərəcəsinin aydınlaşdırılması
  - yeni məhsulun firmanın ikinci və strateji inkişafının uyğunluğu
  - yeni və ənənəvi məmulatın texnologi ümumiliyi dərəcəsinin aydınlaşdırılması və yeni məhsulun firmanın ikinci və strateji inkişafının uyğunluğu
- 

Sual: Yeni məhsulun iqtisadi effektivliyinin təhlili – marketing proqramının işlənilib hazırlanmasında aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması

- ideyanın konkret layihə şəklini aldığı halda məhsulun texniki jəhətinin işlənilib hazırlanması
  - məhsulun texniki-iqtisadi xarakteristikasının, müəyyən edilməsi, onun keyfiyyət və istehlak xüsusiyyətlərinin və satışın həcmnin qiymətləndirilməsi
  - potensial bazar tələbatının və satışın həjminin qiymətləndirilməsi
  - ideyanın konkret layihə şəklini aldığı halda məhsulun texniki jəhətinin işlənilib hazırlanması və potensial bazar tələbatının və satışın həjminin qiymətləndirilməsi
- 

Sual: Yeni məhsul yaradılmasında aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- yeni məhsullar istehsalı üçün zəruri olan xərclərin miqdarı
  - firmanın bölmələri üzrə vəzifələri bölüşdürməklə yeni məhsulun konkret inkişaf proqramının işlənilib hazırlanması
  - nümunə yaradılması və texniki sınaq keçirilməsi
  - əmtənin adının, onun əmtəə nişanının tərtibinin, qablaşdırılmasının markirovkasının müəyyən edilməsi
  - nümunə yaradılması və texniki sınaq keçirilməsi və əmtənin adının, onun əmtəə nişanının tərtibinin, qablaşdırılmasının markirovkasının müəyyən edilməsi
- 

Sual: Bazarda testləşdirmənin aparılmasında aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- sosial-iqtisadi xijmətin təşkili
  - qiymət və digər kommersiya şərtlərilə 3 aydan az olmayan müddətdə məhdud bazarda testləşdirmə
  - optimal reallaşdırma kanalının seçilməsi
  - reklam vasitələri və metodlarının seçilməsi
  - optimal reallaşdırma kanalının seçilməsi və reklam vasitələri və metodlarının seçilməsi
- 

Sual: Məhsul üzrə marketing proqramı əsasında yeni məmulatın istehsalatda tətbiqi haqqında qərar qəbul edilərkən aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- yeni məhsulun mənimsənilməsi müddəti və onunla bazara çıxmaq
  - yeniliklərin kommersiya jəhətdən əsaslandırılması
  - firmanın istehsal imkanlarının artırılması
  - yeniliyin patent müdafiəsinin təmin edilməsi
  - firmanın istehsal imkanlarının artırılması və yeniliyin patent müdafiəsinin təmin edilməsi
- 

Sual: Yeni məhsul üzrə marketing proqramında mühüm meyar kimi bütövlükdə firmanın məqsədinin reallaşdırılmasında yeni məhsulların tətbiqinin qiymətləndirilməsində aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- reklam vasitələrin seçilməsi
- yeni məmulat satışının həcmi
- yeni məmulatların tətbiqi ilə əlaqədar olaraq digər əmtəələrin reallaşdırılmasındakı dəyişikliklər
- yeni əmtəələr istehsalında mənfəətə nail olmaq vaxtının qiymətləndirilməsi

yeni məmulat satışının həcmi və yeni əmtəələr istehsalında mənfəətə nail olmaq vaxtının qiymətləndirilməsi

---

Sual: İşlənib hazırlanan yeni məhsulların effektivliyinin qiymətləndirilməsi metodlarından aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- texniki xidmətin təşkili
  - ekspert mülahizələri
  - gözlənilən mənfəət normasının müəyyən edilməsi
  - ehtimal yanaşma
  - ekspert mülahizələri və ehtimal yanaşma
- 

Sual: Müasir dövrdə məhsulların yeniləşdirilməsi son dərəcə yüksək tempə gedir. Məsələn, ümumi maşın qayırmada bu neçə il müddətində gedir (Çəki: 1)

- 5
  - 4
  - 3
  - 6
  - 7
- 

Sual: Keçən əsrin sonlarında təşəkkül tapmış innovasiya prosesinin idarə edilməsi sistemində aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- yeniliklər sahəsində xüsusi xidmətlərin təşkil edilməsini
  - yüksək səviyyədə ixtisaslaşdırılmış bölmələr yaradılmasını
  - innovasiya fəaliyyətini əlaqələndirmək üçün ayrı-ayrı məhsullar üzrə mərkəzi xidmətin yaradılmasını
  - yeni texnologiyanın mənimsənilməsi üzrə xüsusi sahə laboratoriyalarının yaradılmasını
  - yüksək səviyyədə ixtisaslaşdırılmış bölmələr yaradılmasını və innovasiya fəaliyyətini əlaqələndirmək üçün ayrı-ayrı məhsullar üzrə mərkəzi xidmətin yaradılmasını
- 

Sual: XX əsrin sonlarında təşəkkül tapmış innovasiya prosesinin idarə edilməsi sistemi neçə hissədən ibarətdir (Çəki: 1)

- 7
  - 6
  - 8
  - 9
  - 5
- 

Sual: İxtisaslaşdırılmış bölmələr – texniki siyasətin işlənib hazırlanması üzrə şuralar, komitələr və işçi qrupları əsasən elm tutumlu məhsullar istehsal edən ... firmalarda yaradılır. Cümləni tamamlayın (Çəki: 1)

- iri
- xırda
- kiçik
- orta

natamam

---

Sual: Məsləhət və ya analitik qruplar tədqiqatçılardan, idarə edicilərdən və funksional bölmələrinin nümayəndələrindən ibarət tərkibdə yaradılır. Onun funksiyalarından aşağıdakı variantlardan hansı daxil deyildir (Çəki: 1)

- tədqiqat sisteminin müəyyən edilməsi
  - texnologiyanın inkişafının və yeni məhsul təşəbatın proqnozlaşdırılması
  - perspektiv ideyanın seçilməsi
  - xüsusi layihələr çərçivəsində istehsal bölmələrində işləyən mütəxəssislərin koordinasiyası
  - perspektiv ideyanın seçilməsi və xüsusi layihələr çərçivəsində istehsal bölmələrində işləyən mütəxəssislərin koordinasiyası
- 

### **BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Yapon firmaları öz kompaniyalarının ... əsasında yeni əmtəələrin yaradılıqla işləyib hazırlanmasına böyük əhəmiyyət verirlər. Cümləni tamamlayın[Yeni sual] (Çəki: 1)

- texnologiya
  - ixtira
  - ideya
  - bazarın öyrənilməsi
  - strategiya
- 

Sual: Yapon kompaniyalarında aparılmış sorğuya əsasən yeni məhsulun işləyib hazırlanması haqqındakı ideyanın mənbəyinin sayını tapın (Çəki: 1)

- 12
  - 11
  - 10
  - 13
  - 14
- 

Sual: Yapon kompaniyalarında bazarın tələbatı neçə yerə bölünür (Çəki: 1)

- 12
- 11
- 10
- 13
- 14

---

Sual: Yapon kompaniyalarında rəqib məmulatı neçə yerə bölünür (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Yapon kompaniyalarında elm və texnikada yeni məmulatların rüşeymləri neçə hissəyə bölünür (Çəki: 1)

- 6
  - 5
  - 4
  - 7
  - 3
- 

Sual: Yapon kompaniyalarında yeni üstünlüklərin və zəif jəhətlərin aşkar edilməsi neçə hissədən ibarətdir (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
  - 7
- 

Sual: Yapon kompaniyalarında yeni məhsulların tətbiqindən alınan müvəffəqiyyətin mühüm amilləri neçə hissədən ibarətdir (Çəki: 1)

- 5
  - 4
  - 6
  - 7
  - 3
- 

Sual: Yapon kompaniyalarında yeni məhsulların tətbiqindən alınan uğurun mühüm amillərindən aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- patent informasiyası
  - kompaniyanın ali rəhbərliyinə koməklik göstərməsi
  - uğurlu təşkilati struktur
  - yeni məhsulun unikalılığı
  - uğurlu təşkilati struktur və yeni məhsulun unikalılığı
- 

Sual: Yapon kompaniyalarında bazarın tələbatının ödənilməsi aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- əmtəələrin istismarı
- məmulat-analoqdan istifadənin təhlili
- satış sistemində daxil olan informasiya

- ticarət vasitəçilərinin hesabatları və təklifləri
  - məmulat-analoqdan istifadənin təhlili və satış sisteminə daxil olan informasiya
- 

Sual: Yapon kompaniyalarında rəqib məmulatda aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- mühüm xammal növləri haqqında informasiyalar
  - rəqabət aparılan firmalarda yeni məmulatlar işlənilib hazırlanması tendensiyası
  - digər kompaniyaların, o cümlədən xarici kompaniyaların uğurlu məmulatları
  - sərğilərdə və mağazalarda əmtəə-aqaloqların və ya qohum əmtəələrin müşahidə edilməsi
  - rəqabət aparılan firmalarda yeni məmulatlar işlənilib hazırlanması tendensiyası və sərğilərdə və mağazalarda əmtəə-aqaloqların və ya qohum əmtəələrin müşahidə edilməsi
- 

Sual: Yapon kompaniyalarında elm və texnikada yeni məmulatların rüşeymlərin hazırlanmasında aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- əvəzədicilər haqqında informasiya
  - rəqib kompaniyanın elmi-tədqiqatlarının istiqamətləri
  - patent informasiya
  - texnika və texnologiya üzrə eksperntlərin fikirləri
  - patent informasiya və rəqib kompaniyanın elmi – tədqiqatları
- 

Sual: Yapon kompaniyalarında yeni üstünlüklərin və zəif jəhətlərin aşkar edilməsində aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- bazar kuratorunun informasiyası
  - marketinq
  - tədqiqat potensialı
  - istehsal fəaliyyəti
  - marketinq və istehsal fəaliyyəti
- 

Sual: İnnova prosesləri və sahibkarlığına istiqamətlənən müasir menajmentin modelləri, idarəetmə üslubları P.Prükerin müəyyən etdiyi neçə metodoloji əsası vardır (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
  - 7
- 

Sual: Müasir şəraitdə kiçik innovasiya firması öz uğurlu inkişafı və rəqabət qabiliyyətliyi üçün kadrların potensiallığının hər tərəfli yüksəldilməsilə daima məşğul olmalıdır. Aşağıdakı variantlardan uyğun gəlməyəni seçin (Çəki: 1)

- strukturun təkmilləşdirilməsi
- kollektivdə sosial adaptasiya
- istehsal fəaliyyətinin qiymətləndirilməsi
- rəhbər kadrların hazırlanması

kollektivdə sosial adaptasiya və istehsal fəaliyyətinin qiymətləndirilməsi

---

Sual: Texnoloji parkların yaradılmasının əsas məqsədləri aşağıdakı variantlardan hansı düz deyildir (Çəki: 1)

- elmi konfranslar, yığıncaqlar və hesabatların nəşr olunması
  - daha qabaqcıl elmtutumlu istehsal sahələrində elmi-texniki siyasətin sürətləndirilməsi üçün əlverişli şəraitin yaradılması
  - ənənəvi sənaye regionlarının struktur dəyişiklikləri proseslərinin sürətləndirilməsi
  - ölkənin ayrı-ayrı regionlarında işsizlik səviyyəsinin ixtisar olunması
  - ənənəvi sənaye regionlarının struktur dəyişiklikləri proseslərinin sürətləndirilməsi və ölkənin ayrı-ayrı regionlarında işsizlik səviyyəsinin ixtisar olunması
- 

Sual: Vençur biznesi – riskli layihələrin reallaşdırılmasına yönələn ... fəaliyyətidir. Cümləni tamamlayın (Çəki: 1)

- sahibkarlıq
  - hüquqi
  - yaradıcı
  - iqtisadi
  - biznes
- 

Sual: Nəzarət menejment prosesinin neçənji funksiyasıdır (Çəki: 1)

- 4-cü funksiyası
  - 2-ci funksiyası
  - 3-cü funksiyası
  - 1-ci funksiyası
  - 5 – ci funksiyası
- 

Sual: ... hesabat dövründə planlaşdırmanın əsası kimi çıxış edir. Cümləni tamamlayın (Çəki: 1)

- Yekun nəzarəti
  - Aralıq nəzarəti
  - Aktiv nəzarəti
  - Nəzarət
  - İlkin nəzarəti
- 

Sual: Nəzarət təşkilatların dəyişən xarici mühiti üçün xarakterik olan .....təyin edir (Çəki: 1)

- qeyri-müəyyənliyi
  - müəyyənliyi
  - adaptasiyası
  - spesifikanı
  - qeyri-formallığı
- 

Sual: ... böhranlı situasiyaların meydana gəlməsi haqqında xəbərdarlıq edir (Çəki: 1)

- Nəzarət



- Təşkilat
- Menecer
- Rəhbər
- Lider

---

**BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Nəzarət ... güclü tərəflərini müdafiə etməklə əldə olunmuş nəticəni planlaşdırılanla müdafiə edir (Çəki: 1)

- təşkilatın
- menecerin
- rəhbərin
- liderin
- taktikanın

---

Sual: Verilmiş kreditlərin məqsədəuyğun xərclənməsi üzərindəki nəzarət növü necə adlanır (Çəki: 1)

- bank nəzarəti
- büdcə nəzarəti
- valyuta nəzarəti
- bank daxili nəzarət
- bank xarici nəzarət

---

Sual: Vəsaitin formalaşdırılması, bölüşdürülməsi və istifadəsi nəzarətin hansı funksiyasına xasdır (Çəki: 1)

- büdcə nəzarəti
- maliyyə nəzarəti
- dövlət nəzarəti
- bankdaxili nəzarət
- bank xarici nəzarət

---

Sual: Qanunvericiliyə əsasən Azərbaycanda valyuta və ixrac əməliyyatı hansı dövlət orqanının səlahiyyətlərindədir (Çəki: 1)

- Dövlət Gömrük Komitəsi
- Vergilər Nazirliyi
- Mərkəzi Bank
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi
- Maliyyə Nazirliyi

---

Sual: ... vasitəsi ilə dövlət xarici valyutanın əldə edilməsi və onunla əməliyyatlar keçirilməsi qaydalarını tənzimləyir? Cümləni tamamlayın (Çəki: 1)

- Valyuta nəzarəti
  - Təhlükəsizlik nəzarəti
  - Bank nəzarəti
  - Dövlət nəzarəti
  - Pul nəzarəti
- 

Sual: Azərbaycanda Dövlət büdcəsinin icrasına operativ-nəzarət hansı dövlət orqanına məxsusdur (Çəki: 1)

- Milli məclisin Hesablama Palatası
  - Maliyyə nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Milli Məclis
  - Vergilər Nazirliyi
- 

Sual: Kassa, hesablaşma, kredit və digər əməliyyatların keçirilməsinin düzgünlüyünü təmin edən sistem necə adlanır (Çəki: 1)

- Bank daxili nəzarət
  - Bank xarici nəzarət
  - Təsərrüfatdaxili nəzarət
  - Müfəttiş nəzarəti
  - Bank nəzarəti
- 

Sual: Məhsulun sertifikatlaşdırılması və keyfiyyəti üzərində nəzarət forması hansı dövlət qurumuna xasdır (Çəki: 1)

- Azərb.Respb.Standartlaşma, sertifikatlaşdırma və patent üzrə Dövlət Komitəsi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Vergilər Nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar departamenti
  - Maliyyə Nazirliyi
- 

Sual: Xarici vətəndaşların və vətəndaşlığı olmayanların ölkə ərazisində tənzimlənməsi prosesi nəzarətin hansı forması ilə reallaşır (Çəki: 1)

- Miqrasiya Nəzarəti
  - Dövlət Nəzarəti
  - Təhlükəsizlik Nəzarəti
  - Gömrük Nəzarəti
  - Vergi Nəzarəti
- 

Sual: Bunlardan hansı variant nəzarətin növünə daxil deyildir (Çəki: 1)

- Faktiki nəzarət
- İlkin nəzarət
- Cari nəzarət

- Faktlara nəzarət
  - Son nəzarət
- 

Sual: Kassadakı nəğdi pul, əsas vəsaitlər, material qiymətləri, hazır məhsul, başa çatmamış istehsal obyektlərinin təhlili hansı nəzarət vasitəsilə reallaşır (Çəki: 1)

- faktiki nəzarət
  - istehsal nəzarəti
  - marketinq nəzarəti
  - təsərrüfatdaxili nəzarət
  - Faktlara nəzarət
- 

Sual: Nəzarətin növlərinin bir-birindən fərqlənməsi hansı əlamətlərinə görə müəyyən olunur (Çəki: 1)

- vaxta görə
  - məzmununa görə
  - mahiyyətinə görə
  - məqsədinə görə
  - metoduna görə
- 

Sual: İdarəetmə aparatında cari nəzarəti həyata keçirmək üçün ... yaratmaq lazımdır. Cümləni tamamlayın (Çəki: 1)

- əks əlaqə
  - düz əlaqə
  - sistem
  - təşkilat
  - əlaqə
- 

Sual: Son (yekun) nəzarətin yerinə yetirilməsi motivasiya prosesinə kömək edirmi (Çəki: 1)

- edir
  - etmir
  - cüzi şəkildə edir
  - güclü şəkildə edir
  - yarı şəkildə
- 

Sual: Nəzarət prosesi neçə mərhələdən ibarətdir (Çəki: 1)

- III mərhələdən
  - II mərhələdən
  - IV mərhələdən
  - V mərhələdən
  - VI mərhələdən
- 

Sual: Nəzarət prosesində qiymətləndirmə mərhələsi nəzarətin hansı funksiya ilə qovuşmasını nümayiş etdirir (Çəki: 1)

- Planlaşdırma

- Təşkil etmə
  - Motivasiya
  - Koordinasiya
  - Motivləşdirmə
- 

Sual: Nəzarətin iqtisadi effektivini artırmağın mümkün üsullarından biri kimi hansı metoddan istifadə edilir (Çəki: 1)

- istisna etmə
  - vadar etmə
  - təhrik etmə
  - sosial-psixoloji
  - iştirak etmə
- 

Sual: Nəzarətin başlıca məqsədi təhlükəli xarakter alan ... aradan qaldırmaqdır. Cümləni tamamlayın (Çəki: 1)

- kənarlaşmaları
  - informasiyanı
  - ölçmələri
  - problemləri
  - planları
- 

Sual: ... güzə dəyişikliklərin olması nəzarət sistemində də ciddi dəyişikliklərin olmasına səbəb olur. Cümləni tamamlayın (Çəki: 1)

- plandakı
  - sistemdəki
  - idarəetmədəki
  - nəticədəki
  - taktikadakı
- 

Sual: Hökumətin aldığı xarici kreditlər və borclardan səmərəli istifadə edilməsinə nəzarət qaydası hansı dövlət orqanının səlahiyyətlərindədir (Çəki: 1)

- Hesablama Palatası
  - Maliyyə Nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Mərkəzi Bank
  - Milli Məclis
- 

### **BÖLMƏ: 0603**

Ad	0603
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İstehsal proseslərinin tənzimlənməsi və ona nəzarət forması hansı bölməyə xasdır (Çəki: 1)

- İnformasiya mərkəzləri
  - Mühasibatlıq şöbəsi
  - Marketing şöbəsi
  - Təsərrüfat şöbəsi
  - Maliyyə şöbəsi
- 

Sual: Kommunikasiya ... bir subyektdən digərinə ötürülməsi kimi şərh olunur. Cümləni tamamlayın (Çəki: 1)

- informasiyanın
  - səsin
  - elektrik cərəyanının
  - əmtəlik məhsulun
  - xəbərin
- 

Sual: Kommunikasiya hansı halda şəxslərarası xarakter daşıyır (Çəki: 1)

- Şəxslərarası
  - təşkilatlar arası
  - Qruplar arası
  - Dövlətlər arası
  - şəxsdaxili
- 

Sual: Göstərilən variantlardan hansı kommunikasiyanın subyektini kimi çıxış etmir (Çəki: 1)

- məlumatlar
  - şəxslər
  - qruplar
  - təşkilatlar
  - şəxs və qruplar
- 

Sual: Problemin dərk edilməsinə əhəmiyyətli dərəcədə təsir edən vasitə necə adlanır (Çəki: 1)

- informasiyanın bolluğu
  - informasiyanın asılılığı
  - informasiyanın yoxluğu
  - informasiyanın natamam olması
  - informasiya
- 

Sual: Kommunikasiya olan tələbat təşkilatının fəaliyyətinə təsir edən hansı mühit amilləri ilə bağlıdır (Çəki: 1)

- xarici mühit
- daxili mühit

- beynəlxalq mühit
  - ekoloji mühit
  - ətraf mühit
- 

Sual: Təşkilatın yüksələn kommunikasiya şəraitində informasiyanın yuxarı idarəetmə səviyyələrinə verilməsi nəyə təsir edir (Çəki: 1)

- əmək məhsuldarlığına
  - səmərəliyə
  - idarəetməyə
  - qənaətçiliyə
  - mənfəətə
- 

Sual: Hesabat, təklif və izah verici qeydlər formasında həyata keçirilən informasiya mübadiləsi necə adlanır (Çəki: 1)

- yüksələn
  - yuxarı
  - aşağı
  - azalan
  - dəyişməyən
- 

Sual: Kommunikasiya prosesinin əsas məqsədi ... dərk edilməsinin təmin edilməsidir? Cümləni tamamlayın (Çəki: 1)

- informasiyanı
  - həqiqəti
  - siyasəti
  - demokratiyanı
  - mənafeyi
- 

Sual: Müraciətin formalaşması kommunikasiya prosesində hansı mərhələyə xasdır (Çəki: 1)

- göndərən
  - kodlaşdırma prosesi
  - kodun açılması
  - əks əlaqə
  - qəbul edən
- 

Sual: Kommunikasiya prosesinin modeli neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 4 mərhələdən
  - 2 mərhələdən
  - 1 mərhələdən
  - 3 mərhələdən
  - 5 mərhələdən
- 

Sual: Kommunikasiya prosesində iştirakçıların rollarının dəyişdirilməsi nəticəsində baş verən mərhələ necə adlanır (Çəki: 1)

- əks əlaqə
  - göndərən
  - kodlaşdırma prosesi
  - kodun açılması
  - qəbul edən
- 

Sual: Şəxsin digərləri ilə münasibətlərini qurmağa üstünlük verdiyi qaydaların məcmusu necə adlanır (Çəki: 1)

- kommunikasiya üslubu
  - davranış
  - əks əlaqə
  - neqativ əks əlaqə
  - əks əlaqə
- 

Sual: Aşkarlıq və yüksək əks əlaqə səviyyələri ilə xarakterizə olunan üslub necə adlanır (Çəki: 1)

- «özünü qoruma»
  - «özünü kəşf etmə»
  - «özünü reallaşdırma»
  - «özü üçün sövdələşmə»
  - «özünü aktuallaşdırma»
- 

Sual: Şəxslərarası kommunikasiyada sözdən başqa istənilən simvoldan istifadə olunması hansı maneələr qrupuna daxildir (Çəki: 1)

- qeyri-verbal maneələr
  - semantik maneələr
  - qəbul etmə ilə şərtlənən maneələr
  - neqativ əks əlaqə
  - verbal maneələr
- 

Sual: Kommunikasiya zamanı informasiyanın doğruluğunu hansı mərhələ müəyyən edir (Çəki: 1)

- əks əlaqə
  - kodlaşdırma prosesi
  - kodun açılması
  - göndərən
  - kod
- 

Sual: Qeyd olunan variantlardan hansının əks əlaqənin təmin edilməsi qaydasına daxil deyildir (Çəki: 1)

- «özünü qoruma»
  - dinləməyi bacarmaq
  - ideyanın aydın olması
  - problemlərə həssas olmaq
  - ideyanın aydın olması və problemlərə həssas olmaq
-

Sual: Şəxslərarası kommunikasiyanın təkmilləşdirilməsi ... söhbətlər aparmaq məharətinə kömək edir (Çəki: 1)

- menecerlərin
  - rəhbərin
  - insanların
  - sahibkarların
  - liderlərin
- 


Sual: İnformasiya patokunun köməyi ilə prosesdə iştirak edən fərdlərin birləşdirilməsi necə adlanır (Çəki: 1)

- kommunikasiya şəbəkəsi
  - kommunikasiya kanalı
  - kommunikasiya prosesi
  - informasiya mənbəyi
  - kommunikasiya üslubu
- 

Sual: Qeyd olunan variantlardan hansı kommunikasiya şəbəkəsinin növünə daxil deyil (Çəki: 1)

- birisi hamı üçün
  - çarx
  - dairə
  - hamı-hamı ilə
  - çarx və dairə
- 

### **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: Qarşılıqlı asılılıq, vaxt qıtlığı və qeyri-müəyənlik şəraitində formal kanalları tamamlayan hansı kanal növünə tələbat artır (Çəki: 1)

- qeyri-formal kanal
  - şaquli kanal
  - üfiqi kanal
  - formal kanal
  - şəxsi kanal
- 

Sual: Keyfiyyət təzahür edir (Çəki: 1)

- Xassələrdə
- Predmetdə



- Metoddə
  - Hadisədə
  - Tədarükdə
- 

Sual: Aşağıdakı cümlələrdən hansı keyfiyyət termini üçün daha məqsədəuyğun tərifdir (Çəki: 1)

- Keyfiyyət- məhsulun xassələrinin və xarakteristikalarının toplusudur
  - Müəssisənin marketinq fəaliyyətinin keyfiyyətli olub-olmamasında ümumi keyfiyyətə təsir edir
  - Müəssisələrin istehsal etdikləri məhsullar ilə servisinin keyfiyyətini müəyyən edən amillər –bazar ilə alıcılardır
  - Keyfiyyət amilinin xüsusilə istehsal sahələrində əsas hədəf olması məqsədəuyğun sayılır
  - Məhsulun keyfiyyət göstəriciləri çox müxtəlifdir
- 

Sual: Dempinqə görə ümumi keyfiyyətin hər hansı bir müəssisə tərəfindən tətbiq edilməsi üçün aşağıdakı prinsiplərdən hansı səhvdir (Çəki: 1)

- Keyfiyyətin daima yaxşılaşdırılmasını tələb edir
  - Məhsul ilə xidmət fəaliyyəti inkişaf etdirilməli
  - Məsuliyyətin olmasını qəbul etmək lazımdır
  - Keyfiyyətin sadəcə məhsul ilə xidmətdə yox həmçinin başlanğıcda da ölçülməsi təmin edilməlidir
  - Müəssisədə motivasiya və məmnunluq olmalıdır
- 

Sual: Dempinqə görə ümumi keyfiyyətin hər hansı bir müəssisə tərəfindən tətbiq edilməsi üçün aşağıdakı prinsiplərdən hansı səhvdir (Çəki: 1)

- Xərclər daha çox sosial və hüquqi işlərə çəkilməməlidir
  - İşçilər arasında şəxsi inkişaf
  - Liderlik mövqeyi olmalıdır
  - Müəssisədə hər bir fəaliyyət növündə tədris olunmalıdır
  - Ümumi xərcləri nəzərə almaq lazımdır
- 

Sual: Yapon alimi Miyauch keyfiyyət planlarının hazırlanması ilə tətbiq edilməsi müddətinin neçə illik olmasını göstərmişdir (Çəki: 1)

- 10-15
  - 5-10
  - 1-5
  - 15-20
  - 20-25
- 

Sual: Məhsulun keyfiyyətinin təminat məsrəflərinə aid olmayanı göstər (Çəki: 1)

- İstehsal sahəsində xərclər
- Qeyri-kafi keyfiyyətli məmulatın buraxılmasının xəbərdarlıq edilməsilə əlaqədar məsrəflər
- Keyfiyyətin idarə edilməsinin texniki vasitələrinin təkmilləşdirilməsi
- Hazır məmulatın keyfiyyətinə nəzarət məsrəfləri

Heyətin hazırlanması məsrəfləri

---

Sual: Məhsulun keyfiyyətinin təminat məsrəflərinə aid olmayanı göstərin (Çəki: 1)

- Əməliyyat braklarının istehsal xərcləri  
 Məmulatın keyfiyyətinin nəzarəti ilə əlaqədar məsrəflər  
 Heyətin hazırlanması məsrəfləri  
 Hazır məmulatın keyfiyyətinə nəzarət məsrəfləri  
 Keyfiyyətinin idarə edilməsinin texniki vasitələrinin təkmilləşdirilməsi
- 

Sual: Məhsulun qeyri-kafi keyfiyyəti ilə əlaqədar xərclərə biri aid deyil. (Çəki: 1)

- Heyətin hazırlanması məsrəfləri  
 İstehsal sahəsində xərclər  
 İstehsal sahəsində xərclər  
 Əməliyyat braklarının islah xərcləri  
 Zəmanət dövründə məmulatların xərcləri
- 

Sual: Məhsulu qeyri-kafi keyfiyyəti ilə əlaqədar xərclərə aid olmayanı seçin (Çəki: 1)

- Hazır məmulatın keyfiyyətinə nəzarət xərcləri  
 İstehlakçılardan reklamasiyaları ilə əlaqədar xərclər  
 Zəmanət dövründə məmulatların xərcləri  
 Əməliyyat braklarının islah xərcləri  
 İstehlak sahəsində xərclər
- 

### **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Sənayə məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin əsas təşkiləticilərinə aid olmayanı seçin (Çəki: 1)

- Motivasiya və iş mədəniyyəti ilə əlaqədar xərclər  
 Qeyri-kafi keyfiyyətli məmulatın buraxılışının xəbərdarlıq edilməsi ilə əlaqədar məsrəflər  
 Heyətin hazırlanması məsrəfləri  
 Sınaqların və s. aparılmasına görə məsrəflər  
 Qeyri-kafi keyfiyyətli hazırlanmış məmulatların düzəldilməsi ilə əlaqədar xərclər
- 

Sual: Məhsulun keyfiyyət göstəricilərinin kəmiyyət ölçüləri aşağıdakı metodlarla hesablanır (biri səhvdir) (Çəki: 1)

- Deduksiya metodu

- Eksperimental metod
  - Orqanoleptik metod
  - Sosioloji metod
  - Ekspert qiymətləndirmə
- 

Sual: Eksperimental metod deyilir (Çəki: 1)

- Məhsul keyfiyyəti texniki vasitələrin tətbiqinə əsaslanır və daha obyektiv qiymətləndirməyə imkan verir
  - Məhsulun keyfiyyətliliyi hiss orqanlarının köməyi ilə bal sistemə görə təyin etməyə imkan verir
  - Məhsulun istehlakçılarının məmullatlarının uçotu və təhlilinin istifadəsinə əsaslanır
  - Məhsul növü üzrə mütəxəsislərin kəmiyyət göstəricilərinə əsaslanır
  - Məhsulun istehsalçılarının məmullatlarının uçotu və təhlilinin istifadəsinə əsaslanır
- 

Sual: Məhsulun keyfiyyət göstəricilərinin kəmiyyət ölçüləri bu metodlardan biri ilə təyin olunur (Çəki: 1)

- Elmi abstraksiya metod
  - Sosioloji metod
  - Ekspert qiymətləndirmə
  - Orqanoleptik metod
  - Eksperimental metod
- 

Sual: Məhsulun iqtisadi cəhətdən optimal keyfiyyəti ifadə olunan düsturda ( $Kopt=Q/Ce$ ), Q nəyi ifadə edir (Çəki: 1)

- Məmulatın keyfiyyəti
  - Məhsulun qiyməti
  - Məhsulun kəmiyyəti
  - Kəmiyyət ölçüləri
  - Məhsulun qiyməti və kəmiyyəti
- 

Sual: İstehsalın struktur bölmələrinin keyfiyyət göstəricilərinə daxil olmayan göstəricini seçin (Çəki: 1)

- İqtisadi parametrlər
  - İlkin yararlı məhsulun çıxışı
  - Zay məmullatların faizi
  - İşçi tapşırıqlarında səhvlər
  - Heç biri
- 

Sual: Layihə-konstruktör şöbəsinin keyfiyyət göstəricisinə daxil olanı göstərin (Çəki: 1)

- Sınaq gedişində aşkar edilmiş səhvlərin sayı
- Müqavilələrdə səhvlər
- Artıq ehtiyatlar

- Ödəniş cədvəllərində səhvlər
  - Proqnoz ehtimalının dəqiqliyi
- 

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır (Çəki: 1)

- Məqsəd, Vəzifə, Peşəkarlıq
  - Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq
  - Məqsəd, Məsuliyyət, Peşəkarlıq
  - Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü
  - Məqsəd, Məsuliyyət, Fəaliyyət
- 

Sual: İdarəetmə qərarlarının əsas növləri hansılardır (Çəki: 1)

- İntuitiv, inert və insayt
  - İnert, ordinar və mülahizələrə əsaslanan
  - İntuitiv, inert, insayt və ordinar
  - İntuitiv, insayt və mülahizələrə əsaslanan
  - Rasional və inert
- 

Sual: Tarazlaşmış qərarlar nədir (Çəki: 1)

- Bu qərarları öz fəaliyyətinə, irəli sürülən mülahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlər qəbul edirlər və onlar bu zaman formalaşmış ilkin ideyaya malik olurlar
  - Tarazlaşmış qərarlar kifayət qədər əsaslandırılmır
  - Belə qərarlar ehtiyatlı axtarışın nəticəsidir
  - Belə qərarlarda orijinallıq, yenilik olmur
  - Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
- 

### **BÖLMƏ: 0703**

Ad	0703
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Maliyyə şöbəsi və mühasibatlığın keyfiyyət göstəricisinə aşağıdakılardan hansı daxildir (Çəki: 1)

- Hamısı
  - Vaxtı ötmüş ödəmələrin faizi
  - Qeyri-düz mühasibat yazıları
  - Ödəniş cədvəllərində səhvlər
  - Hesablarda və hesabatların tərtibatında səhvlər
- 

Sual: Marketing şöbəsi keyfiyyət şöbəsinə daxil olmayanı seçin (Çəki: 1)

- Mətnlərdə düzəlişlərin miqdarı
  - Proqnoz ehtimalının dəqiqliyi
  - Müqavilələrdə səhvlər
  - Düz olmayan tərtib olunmuş sifarişlərin sayı
  - Məhsulun yığılıb qalması
- 

Sual: Maddi- texniki təchizat şöbəsinə aid olanı seçin (Çəki: 1)

- Materialların alınma tsiklinin vaxtı, Artıq ehtiyatlar
  - Materialların alınma tsiklinin vaxtı
  - Qrafikdən kənar buraxılan hesabatların miqdarı
  - Artıq ehtiyatlar
  - Məhsulun yığılıb qalması
- 

Sual: İnformasiya xidmətinin keyfiyyə göstəricisinə aid olmayanı seçin (Çəki: 1)

- İnformasiyanın alınması üçün sifarişlərin ödənilmə müddəti
  - İnformasiyanın alınma vaxtı
  - İnformasiyanın alınma vaxtı.Qrafikdən kənar buraxılan hesabatların miqdarı
  - Mətnlərdə düzəlişlərin miqdarı
  - Qrafikdən kənar buraxılan hesabatların miqdarı
- 

Sual: Aşağıdakılardan hansı avadanlığın keyfiyyət göstəricisinə daxildir (Çəki: 1)

- İqtisadi parametrlər
  - Zay məmulatların faizi
  - Sınaq gedşində aşkar edilmiş səhvlərin sayı
  - Bir cizgi hesabı dəyişikliklərin hesabı
  - Hamısı
- 

Sual: Aşağıdakılardan hansı avadanlığın keyfiyyət göstəricisinə daxildir (Çəki: 1)

- Hamısı
  - Texniki göstəricilər
  - Etibarlılıq
  - Erqonomik və estetik xüsusiyyətlər
  - İqtiadi parametrlər
- 

Sual: Bu alimlərdən hansı keyfiyyət probleminin həllinə kömək edəcək dörd qayda müəyyənləşdirib (Çəki: 1)

- F.Krosbin
  - Deminq
  - Miyauch
  - A.Fayol
  - Teylor
- 

Sual: F.Krosbinin fikrincə, keyfiyyət probleminin həllinə kömək edəcək qaydalardan biri aşağıda səhv verilmişdir,səhvi tapın (Çəki: 1)

- Keyfiyyət problemləri üzrə informasiya təminatının inkişaf etdirilməsi
  - Bütün əməkdaşlar defektsiz işləməyi öyrənməlidirlər
  - Keyfiyyət proqramına daxil edilmiş tələblər şərtsiz yetirilməlidir
  - Kompromislər istisna edilir, tərəddüdlərə, kənarlaşmalara və.s yol verilmir
  - Keyfiyyət sahəsinə aydın və dəqiq siyasət işlətmək lazımdır
- 

Sual: Aşağıdakılardan hansı F.Krosbinin hazırladığı keyfiyyət probleminin həllinə kömək edəcək qaydalara aiddir (Çəki: 1)

- Heç biri
  - Ölkədə keyfiyyətin idarə edilməsi konsepsiyasının inkişafı və ümumi proqramın işlənməsi və reallaşdırılması
  - Xarici təcrübənin mənimsənilməsi
  - Keyfiyyətin idarəedilməsi sahəsində kadrların hazırlanması
  - İSO 9000-nin tətbiqi üzrə işlər
- 

Sual: F.Krosbi keyfiyyət probleminin həllinə kömək edəcək neçə qayda müəyyənləşdirmiş (Çəki: 1)

- 4
  - 1
  - 2
  - 3
  - 5
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Hər bir ölkə üçün keyfiyyətin idarə edilməsi probleminin hələndəki perspektiv istiqamətlərdən biri uyğun gəlmir (Çəki: 1)

- Keyfiyyətin vasitələrinə nəzarət
  - Keyfiyyət problemləri üzrə informasiya təminatının inkişaf etdirilməsi
  - Keyfiyyət sahəsində metodik əsasların inkişaf etdirilməsi
  - Ölkədə keyfiyyətin idarə edilməsinin ümumi proqramının reallaşdırma mexanizminin və alətlərinin yaradılması
  - Xarici təcrübənin mənimsənilməsi
- 

Sual: ABŞ, Yaponiya və Qərbi Avropa firmalarının həyata keçirdikləri keyfiyyətin ümumi nəzarəti neçə şərti nəzərdə tutur (Çəki: 1)

- 3
- 5

- 7
  - 4
  - 6
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin ümumi nəzarətinin əsas şərtlərinə daxil deyil (Çəki: 1)

- Keyfiyyətin yüksəldilməsinə ayrılıqda hər bir işçinin marağı nəticəsində nail olmaq olar
  - Keyfiyyət- fəaliyyətin əsas strateji məqsədi kimi firmanın yüksək rəhbərliyi tərəfindən qəbul edilir
  - Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlər istisnasız olaraq,bütün bölmələrə toxunmalıdır
  - Heyətin öyrədilmə prosesinin arasıkəsilməzliyi və motivasiyanın artırılması
  - Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlər istisnasız olaraq,bütün bölmələrə toxunmalıdır. Heyətin öyrədilmə prosesinin arasıkəsilməzliyi və motivasiyanın artırılması
- 

Sual: Keyfiyyəti idarə etmə xidmətinin əsas məsələlərindən hansı doğrudur (Çəki: 1)

- Hamısı
  - Firmanın adının,şöhrətinin müdafiəsi
  - İstehlakçını defektli məhsuldan qorusun
  - Qeyri məhsuldar işlərin ixtisarı
  - Zay məhsulun qarşısını almaq
- 

Sual: Keyfiyyətin yeni strategiyasında göstərilənlərdən biri yanlıştır (Çəki: 1)

- Keyfiyyət istehlakçının deyil ,istehsalçının tələblərinin ödənilməsinə yönəlməlidir
  - Keyfiyyətin yeni anlayışına müəssisənin müvafiq təşkilati strukturu tam cavab verməlidir
  - Keyfiyyət məsələləri yalnız istehsal tsikli çərçivəsində deyil,layihələndirmə,konstruksiya edilmə,marketinq və satışdan sonrakı xidmət proseslərində aktullıq təşkil etməlidir
  - Keyfiyyətin yüksəldilməsinə yalnız bütün işçilərin birgə marağı və səyi nəticəsində nail olmaq olar
  - Keyfiyyət məsələləri yalnız istehsal tsikli çərçivəsində deyil,layihələndirmə,konstruksiya edilmə,marketinq və satışdan sonrakı xidmət proseslərində aktullıq təşkil etməlidir.Keyfiyyətin yüksəldilməsinə yalnız bütün işçilərin birgə marağı və səyi nəticəsində nail olmaq olar
- 

Sual: Azərbaycanda "Məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında" qanun neçənci ildə qəbul olunub (Çəki: 1)

- 1993
  - 1991
  - 1995
  - 1992
  - 1994
-

Sual: ISO standartlarına müvafiq olaraq məhsulun həyat tsikli neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 11
- 13
- 9
- 7
- 15

Sual: Keyfiyyət sahəsində siyasəti daxil olmayanı seçin (Çəki: 1)

- Texniki-iqtisadi informasiya təsnifləşdirilməlidir
- Müəssisənin iqtisadi vəziyyəti yaxşılaşdırılmasıdır
- Yeni satış bazarlarının genişləndirilməsi və zəbt edilməsi
- Məhsula görə zəmanət müddətinin artırılması
- Servisin inkişafı

Sual: Standartlaşdırma sistemi aşağıdakıların hazırlanmasına və aktual vəziyyətdə saxlanmasına şərait yaradır?(biri səhvdir) (Çəki: 1)

- İstehlakçı zövqünü
- Vahid texniki dili
- Texniki iqtisadi informasiyanın təsnifləşdirilməsi sistemini
- Material və əşyaların xassələri haqqında doğru sorğunu
- Məhsulun vacib texniki xarakteristikalarının eyniləşdirilmiş sıralarını

Sual: Geniş mənada standartlaşdırmanın obyektini dedikdə nə başa düşülür (Çəki: 1)

- Hamısı
- Məhsullar
- Proseslər
- Xidmətlər
- Sistemlər

### **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Keyfiyyət sahəsində siyasətə uyğun olmayanı göstərin (Çəki: 1)

- Hazırlanan məhsulun defektlik səviyyəsinin yüksəldilməsi
- Müəssisənin iqtisadi vəziyyəti yaxşılaşdırılmasıdır
- Yeni satış bazarlarının genişləndirilməsi və zəbt edilməsi
- Məhsula görə zəmanət müddətinin artırılması
- Servisin inkişafı



---

Sual: Azərbaycan Respublikasının standartlaşdırma sisteminin konsepsiyası standartlar fondunun formalaşmasına qoyduğu tələblərdən hansı aşağıda yanlış verilmişdir (Çəki: 1)

- Standartlar bir-birini təkrar etməlidirlər
  - Standart müəyyən qrup istifadəçiləri əhatə etməlidir
  - Konkret tələbləri özündə birləşdirməlidir
  - Standartlaşdırma kompleks olmalıdır
  - Standart müəyyən qrup istifadəçiləri əhatə etməlidir. Standartlaşdırma kompleks olmalıdır.
- 

Sual: Standartlaşdırmanın prinsiplərindən hansı səhv verilib (Çəki: 1)

- Vəhdətlik
  - Təkrar olunma
  - Variantlılıq
  - Sistemlik
  - Qarşılıqlı əvəz olunma
- 

Sual: Yayılmanın miqyasına görə verilən standartlardan hansı səhvdir (Çəki: 1)

- Əsas standartlar.Məhsul və xidmət üçün standartlar
  - Regional
  - Əsas standartlar
  - Məhsul və xidmət üçün standartlar
  - Milli
- 

Sual: İSO 9000 seriyalı standartların tərkibinə daxil olanları seçin (Çəki: 1)

- Hamısı
  - İSO 9004
  - İSO 9000
  - İSO 9001
  - İSO 9002
- 

Sual: Məhsulların, işərin və xidmətlərin sertifikatlaşdırılması haqqında rəsmi sənədlər əsasən neçə bölmədən ibarət olur (Çəki: 1)

- 3
  - 1
  - 2
  - 5
  - 4
- 

Sual: Bu standartlardan hansılar Azərbaycanda da tətbiq olunur?(tam cavab) 1.İSO 9001 2.İSO 9002 3. İSO 9003 4. YS 9004 (Çəki: 1)

- 1,2,3
- 1,2
- 1,2 və 4

- 2,3,4  
 2 və 4
- 

Sual: Dövlət standartları istehsalçı müəssisəyə maksimum neçə il müddətinə uyğunluq sertifikatı verir (Çəki: 1)

- 3  
 1  
 2  
 4  
 5
- 

Sual: Sertifikatlaşdırmanın təşkili neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 2  
 1  
 3  
 4  
 5
- 

Sual: Sertifikatlaşdırmanın məqsədlərindən hansı yanlış verilib (Çəki: 1)

- Sertifikatlaşdırma iştirakçılarının məsuliyyətini müəyyən etmək  
 Vıcdansız tədarükçülərdən istehlakçının müdafiə edilməsi  
 Məhsulun keyfiyyəti üzrə istehsalçının bildirdiyi göstəricilərini təsdiq etmək  
 Məhsulun səriştəlikdə seçilməsində istehlakçılara yardım göstərilməsi  
 Məhsulun ixracına və rəqabət qabiliyyətinin yüksəldilməsinə yardım göstərilməsi
- 

### **BÖLMƏ: 0803**

Ad	0803
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Sertifikatlaşdırmanın prinsiplərindən hansı səhv verilib (Çəki: 1)

- Məhsulun keyfiyyəti üzrə istehsalçının bildirdiyi göstəricilərini təsdiq etmək  
 Könüllülük və ya məcburilik  
 Sertifikatlaşdırmanın hüquqi və texniki təminatından eləcə də, onun nəticələrindən çox funksiyalar üzrə istifadə etmək  
 Doğruluq  
 İstehsalçı və istehlakçıdan asılı olmamaq
- 

Sual: Ehtiyacların tələbatların mübadilə vasitəsilə ödənilməsinə yönəldilən insan fəaliyyətinin bir növüdür. Bu nəyin tərifidir (Çəki: 1)

- Marketinqin
  - Menecmentin
  - İdarəetmənin
  - Psixologiyanın
  - Kibernetikanın
- 

Sual: Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün fəaliyyətləri sürürlu surətdə əlaqələndirilmiş insanlar qrupudur. Bu nəyin tərifidir (Çəki: 1)

- Təşkilatın
  - Menecmentin
  - Təşkilətmənin
  - Sistemin
  - İdarəetmənin
- 

Sual: Xüsusi tərzli bacarıqları olan insanların birgə konbinələşdirilmiş əmək formasında icra etdikləri prosesdir. Bu nəyin tərifidir (Çəki: 1)

- Təşkilətmənin
  - Təşkilatın
  - Menecmentin
  - Sistemin
  - İdarəetmənin
- 

Sual: İdarəetmənin iqtisadi mexanizminin metod, prinsip, funksiyalarının tətbiq etməklə, material, əmək və maliyyə resurslarından səmərəli istifadə etmək yolu ilə bazar iqtisadiyyatı şəraitində təşkilatın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün həyata keçirilən peşəkar fəaliyyətdir. Bu nəyin tərifidir (Çəki: 1)

- Menecmentin
  - Təşkilətmənin
  - Təşkilatın
  - Sistemin
  - İdarəetmənin
- 

Sual: Tədarükçülərlə münasibətdə neçə əsas prinsiplərə riayət etmək lazımdır (Çəki: 1)

- 6
  - 3
  - 5
  - 2
  - 4
- 

Sual: Maddi Texniki Təchizat şöbəsinin təşkilati strukturu nələrdən asılıdır: 1) Müəssisənin tipindən və onun miqyasından 2)İstifadə edilən xammal və materialın nomenklaturasından; 3Müəssisənin istehsal vasitələrilə təchz olunma formasından (Çəki: 1)

- Bütün variantlardan
- 1ci variantdan

- 2ci variantdan
  - 3cü variantdan
  - 1ci və 3cü variantdan
- 

Sual: Tədarükçülər və istehlakçılar arasında yazılı məsləhətləşmələr (sövdələşmələr) neçə üsulla təşkil oluna bilər (Çəki: 1)

- 2
  - 4
  - 5
  - 3
  - 6
- 

Sual: Aşağıdakılardan hansı müəsisədəki təchizatın formalarını ifadə edir (Çəki: 1)

- Birbaşa və anbar
  - Birbaşa və dolayı
  - Dolayı və anbar
  - Birbaşa, dolayı və anbar
  - Tranzit, dolayı və anbar
- 

Sual: Müəsisənin iş təcrübəsində təchizatın neçə formasından istifadə olunur (Çəki: 1)

- 2
  - 5
  - 3
  - 6
  - 4
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin neçə funksiyası mövcuddur (Çəki: 1)

- 8
  - 6
  - 7
  - 3
  - 4
- 

Sual: Təchizat metodları və formalarının neçə növü mövcuddur (Çəki: 1)

- 4
  - 6
  - 7
  - 5
  - 3
- 

Sual: Tədarükçünün (mal göndərənlerin) seçilməsinin neçə yolu vardır (Çəki: 1)

- 2
- 5

- 7
- 3
- 4

---

Sual: Sənaye müəssisələrində material resurslarının idarə edilməsi sisteminin formalaşdırılması və fəaliyyəti neçə prinsipə əsaslanır (Çəki: 1)

- 10
- 7
- 3
- 4
- 6


---

Sual: Aşağıdakılar hansı ehtiyatların funksiyalarını ifadə edir (Çəki: 1)

- Yığım, infilyasiyadan müdafiə; və sifariş həcmnin dəyişməsi ilə xərclərin idarə edilməsi funksiyaları
- Yığım və infilyasiyadan müdafiə
- Yığım və sifariş həcmnin dəyişməsi ilə xərclərin idarə edilməsi
- İnfilyasiyadan müdafiə və sifariş həcmnin dəyişməsi ilə xərclərin idarə edilməsi
- Yığım və bölgü

---

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	100
Maksimal faiz	100
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	8 %

---

Sual: Bunlardan hansı idarəetmə nəzəriyyəsinə aid deyil? (Çəki: 1)

- Proses yanaşma
- Sistemli yanaşma
- Funksional yanaşma
- Situasiyalı yanaşma

---

Sual: Sənaye istehsalının elmi əsaslarla təşkili ilk dəfə hansı ölkədə həyata keçirilmişdir? (Çəki: 1)

- İngiltərə
- Fransa
- ABŞ
- Rusiya

---

Sual: İdarəetmə nəzəriyyə və təcrübəsinin inkişafını təmin edən neçə yanaşma mövcuddur? (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 2
- 

Sual: Kim ilk dəfə olaraq menecmenti müstəqil elmi bilik və peşəkar ixtisaslaşma kimi təqdim etmişdir? (Çəki: 1)

- F.Teylor
  - A.Fayol
  - Q.Taun
  - H.Emerson
- 

Sual: Menecmentin elm kimi öyrənilməsinin əsası kimlər tərəfindən qoyulmuşdur? (Çəki: 1)

- Qədim yunan filosofları
  - Fabrik və firma rəhbərləri
  - Qədim Misirlilər
  - İqtisadçı analitiklər
- 

Sual: İdarəetmədə qərargah prinsipinin tədqiqatçısı kimi məşhur olmuş şəxsi göstərin (Çəki: 1)

- F.Moltgen
  - H.Emerson
  - L.Urvik
  - A.Fayol
- 

Sual: Bunlardan biri inzibati məktəbin nümayəndəsi deyil. (Çəki: 1)

- E.Meyo
  - A.Fayol
  - L.Urvik
  - C.Muni
- 

Sual: A.Fayol idarəetmənin neçə prinsipini fərqləndirmişdir? (Çəki: 1)

- 14
  - 12
  - 10
  - 16
- 

Sual: A.Fayol tərəfindən müəyyən edilmiş menecment funksiyalarına hansı aid deyil? (Çəki: 1)

- proqnozlaşdırmaq
  - planlaşdırmaq
  - nəzarət etmək
  - qərar qəbul etmək
-

Sual: "Menecment digər insanların köməyilə yerinə yetirilməsi təmin edilən işdir" fikri kimi məxsusdur? (Çəki: 1)

- E.Meyo
  - M.Veber
  - M.P.Follet
  - D.Makqreqor
- 

Sual: "Optimal təşkilat" ideyasının müəllifi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- C.Muni
  - Q.Xopf
  - A.Sloun
  - K.Reyli
- 

Sual: İnzibati məktəbin əsas məqsədi nə olmuşdur? (Çəki: 1)

- Əmək məhsuldarlığının yüksəldilməsi
  - Mənfəətin artırılması
  - İdarəetmənin sosial aspektlərinin öyrənilməsi
  - İdarəetmənin universal prinsipinin formalaşdırılması
- 

Sual: Qədim yunan filosofu Sokrat tərəfindən menecmentin inkişafına verilən əsas töhfə nə olmuşdur? (Çəki: 1)

- Menecmentin universallığı prinsipinin formalaşdırılması
  - İş spesifikasiyasından istifadə
  - Rəhbərə tələblə çıxış etmək
  - Səlahiyyətlərin ötürülməsi
- 

Sual: Aşağıdakı əsərlərdən hansında menecmentin tarixi inkişaf mərhələləri öz əksini tapmışdır? (Çəki: 1)

- F.Teylor "Elmi menecmentin prinsipləri"
  - O.Şeldon "İdarəetmə fəlsəfəsi"
  - A.Fayol "Ümumi sənaye idarəetməsi"
  - Kiçik Kold St. Corc "İdarəçilik fikrinin tarixi"
- 

Sual: Menecmentin yaranmasının ilkin tarixi şərti nə olmuşdur? (Çəki: 1)

- İnsanların maddi rifahının yüksək səviyyədə təmin edilməsinə nail olmaq
  - Sənayenin miqyasının genişləndirilməsi, əmək məhsuldarlığının artırılması
  - Təşkilatlar tərəfindən mənfəətin maksimumlaşdırılması istəyi
  - Menecment ixtisasının cəmiyyət arasında nüfuz qazanması
- 

Sual: Menecmentdə müasir ölçmə metodlarının tətbiq edilməsi ideyası kimə aiddir? (Çəki: 1)

- F.Cilbert
- H.Qant
- R.Robb

C.Muni

---

Sual: Yunan sözü olan «metod»un hərfi mənası nə deməkdir? (Çəki: 1)

- tədqiqat sistemi
  - tədqiqatın məqsədi
  - tədqiqat üsulu
  - tədqiqatın təşkili
- 

Sual: İdarəetmə metodlarına aşağıdakı qruplardan hansılar daxil deyildir? (Çəki: 1)

- idarəetmə
  - təsiretmə
  - təhriketmə
  - inandırma
- 

Sual: İdarəetmə metodlarının əlamətlərinə aşağıdakılardan hansılar daxil deyildir? (Çəki: 1)

- metodların substansiyası
  - təsiretmə forması
  - əsaslandırma
  - idarəetmə strukturu
- 

Sual: İdarəetmə metodlarının neçə əlaməti vardır? (Çəki: 1)

- 16
  - 17
  - 18
  - 19
- 

Sual: İdarəetmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- dövlət
  - bütün tələbatlar
  - xüsusi
  - fərdi
- 

Sual: Təhriketmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)

- iqtisadi
  - fizioloji
  - əsaslandırma
  - bütün tələbatlar
- 

Sual: İnandırma metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)



- psixologiya
  - sosiaologiya
  - fizioloji
  - xüsusi
- 

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakı istiqamət, sahə və problemlər üzrə həyata keçirilməsi məntiqə uyğun deyildir? (Çəki: 1)

- sosial siyasət
  - səhiyyə
  - sistem
  - ehtiyatlara qənaət
- 

Sual: M.Xuçek qeyd edir ki, «... dilinin lüğətində» innovasiya nəyə yeni bir şeyin, yeniliyin, islahatın tətbiqini göstərir. (Çəki: 1)

- ingilis
  - norveç
  - polşa
  - italiya
- 

Sual: Y.Şumpeter dəyişikliklərin neçə tipini fərqləndirirdi? (Çəki: 1)

- 4
  - 5
  - 6
  - 7
- 

Sual: İnnovasiya prosesləri neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 4
  - 5
  - 6
  - 7
- 

Sual: XX əsrin sonlarında təşəkkül tapmış innovasiya prosesinin idarə edilməsi sistemi neçə hissədən ibarətdir? (Çəki: 1)

- 6
  - 7
  - 8
  - 9
- 

Sual: Yapon kompaniyalarında bazarın tələbatı neçə yerə bölünür? (Çəki: 1)

- 10
  - 11
  - 12
  - 13
-

Sual: Yapon kompaniyalarında rəqib məmulatı neçə yerə bölünür? (Çəki: 1)

- 2
  - 3
  - 4
  - 5
- 

Sual: Yapon kompaniyalarında elm və texnikada yeni məmulatların rüşeymləri neçə hissəyə bölünür? (Çəki: 1)

- 4
  - 5
  - 6
  - 7
- 

Sual: Yapon kompaniyalarında yeni üstünlüklərin və zəif jəhətlərin aşkar edilməsi neçə hissədən ibarətdir? (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
- 

Sual: Yapon kompaniyalarında yeni məhsulların tətbiqindən alınan müvəffəqiyyətin mühüm amilləri neçə hissədən ibarətdir? (Çəki: 1)

- 4
  - 5
  - 6
  - 7
- 

Sual: Azərbaycanda Dövlət büdcəsinin icrasına operativ-nəzarət hansı dövlət orqanına məxsusdur? (Çəki: 1)

- Maliyyə nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Milli Məclis
  - Milli məclisin Hesablama Palatası
- 

Sual: Kassa, hesablaşma, kredit və digər əməliyyatların keçirilməsinin düzgünlüyünü təmin edən sistem necə adlanır? (Çəki: 1)

- Bank nəzarəti
  - Bank daxili nəzarət
  - Təsərrüfatdaxili nəzarət
  - Müfəttiş nəzarəti
- 

Sual: Nəzarət prosesi neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- I mərhələdən
- II mərhələdən
- III mərhələdən

IV m?rh?l?d?n

---

Sual: N?har?t prosesində qiym?tl?ndirm? m?rh?l?si n?zar?tin hansı funksiya ilə qovuşmasını nümayiş etdirir? (Ç?ki: 1)

- Planlaşdırma
  - Təşkil etmə
  - Motivasiya
  - Koordinasiya
- 

Sual: " Menecment" termini nec? izah olunur? (Ç?ki: 1)

- İngilis sözü olub, müəyyən bir tamlıqdır.
  - Bir –biri əlaqədə olan elementlərin cəmidir.
  - İngilis sözü olub, idarəetmə mənasını bildirir
  - Fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insanlar qrupudur.
- 

Sual: Menecmentin elmi prinsiplərini kim işləyib hazırlamışdır? (Ç?ki: 1)

- F. Teylor
  - O. Seldon
  - A. Fayol
  - L. Urvinc
- 

Sual: İdarəetmədə ixtisaslaşdırmanın neç? növü vardır? (Ç?ki: 1)

- 4
  - 5
  - 6
  - 7
- 

Sual: Təşkilətmə menecmentin neç?nci funksiyasıdır? (Ç?ki: 1)

- I
  - II
  - III
  - IV
- 

Sual: İşin təşkili neç? m?rh?l?y? bölünür? (Ç?ki: 1)

- 2
  - 3
  - 4
  - 5
- 

Sual: İşin təşkilində olan m?rh?l?lərə aşağıdakılardan hansı daxil deyildir? (Ç?ki: 1)

- əmək bölgüsü
- işin bölüşdürülməsi
- vəzifələrin qruplaşdırılması

işin koordinasiyası

---

Sual: Qərar nədir? (Çəki: 1)

- Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsidir
  - Qərar-insan əqlinin məhsuludur
  - Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, onu hər hansı bir nəticəyə və ya tələb edilən fəaliyyətə çıxarır
  - Qərar-insanı hər hansı bir nəticəyə gətirib çıxarır
- 

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Məqsəd, Vəzifə, Peşəkarlıq
  - Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq
  - Məqsəd, Məsuliyyət, Peşəkarlıq
  - Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü
- 

Sual: İdarəetmə qərarlarının əsas növləri hansılardır? (Çəki: 1)

- İntuitiv, inert və insayt
  - İnert, ordinar və mülahizələrə əsaslanan
  - İntuitiv, inert, insayt və ordinar
  - İntuitiv, insayt və mülahizələrə əsaslanan
- 

Sual: İntuitiv qərarlar nədir? (Çəki: 1)

- İntuisiya əsasında qəbul edilən qərardır
  - Məntiqi təfəkkür nəticəsində qəbul edilən seçimdir
  - İnsan aqlının məhsuludur
  - Həyat təcrübəsi nəticəsində qəbul edilən qərardır
- 

Sual: İnsayt qərarlar nədir? (Çəki: 1)

- İri şirkətlərdə qəbul edilən qərardır
  - Kompüter şirkətlərində qəbul edilən qərardır
  - Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
  - Saytlarla bağlı qərardır
- 

Sual: Tarazlaşmış qərarlar nədir? (Çəki: 1)

- Bu qərarları öz fəaliyyətinə, irəli sürülən mülahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlər qəbul edirlər və onlar bu zaman formalaşmış ilkin ideyaya malik olurlar
  - Tarazlaşmış qərarlar kifayət qədər əsaslandırılmışdır
  - Belə qərarlar ehtiyatlı axtarışın nəticəsidir
  - Belə qərarlarda orijinallıq, yenilik olmur
- 

Sual: İmpulsiv qərarlar nədir? (Çəki: 1)

- Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir

- Belə qərarların müəllifləri çoxlu sayda ideyalar yaradırlar, lakin onları yoxlaya bilmirlər. Buna görə də belə qərarlar çox vaxt tap reallaşmır
  - Belə qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilir və tam reallaşdırılır
  - Belə qərarlar keçmiş təcrübəyə əsaslanır
- 

Sual: İnert qərarlar nədir? (Çəki: 1)

- Rəhbərin şəxsi seçimidir
  - İntuisiya əsasında qəbul edilən qərarlardır
  - Ehtiyatlı axtarışın nəticəsidir
  - Qısa müddətdə qəbul edilən qərarlardır
- 

Sual: Rasional qərarlar nədir? (Çəki: 1)

- Keçmiş təcrübəyə əsaslanır
  - Risk şəraitində qəbul edilən qərarlardır
  - Belə qərarlar keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proses vasitəsi ilə əsaslandırılır
  - Ehtiyatlı axtarışın nəticəsidir
- 

Sual: Qərarları zaman müddətinə görə təsnifləşdirərkən hansı növləri yaranır? (Çəki: 1)

- Uzun müddətli və qısa müddətli
  - Uzun müddətli, orta müddətli və qısa müddətli
  - Uzun müddətli orta müddətli və birdəfəlik
  - Uzun müddətli, orta müddətli, qısa müddətli və birdəfəlik
- 

Sual: Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarların hansı növləri vardır? (Çəki: 1)

- Ordinar, asinergetik və sinergetik
  - Ordinar, inert və sinergetik
  - Ginergetik, bisinergetik və asinergetik
  - Ordinar, rasional və sinergetik
- 

Sual: Asinergetik qərarlar nədir? (Çəki: 1)

- Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
  - Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
  - Əməliyyatların və sistemin effektivliyini aşağı salır
  - Risk şəraitində qəbul edilən qərardır
- 

Sual: Strateji menecmentin yaranması nə vaxt baş vermişdir? (Çəki: 1)

- XX-ci əsrin 30-cu illərində.
  - XX-ci əsrin 40-cı illərində.
  - XX-ci əsrin 50-ci illərində.
  - XX-ci əsrin 60-cı illərində.
-

Sual: Strateji menecment anlayışının yaradıcısı kimdir? (Çəki: 1)

- İ. Ansoff.
  - D. Makreqor
  - A. Maslou.
  - H. Mintsberq.
- 

Sual: Strateji menecment neçə ili əhatə edir? (Çəki: 1)

- 1 il.
  - 3 il.
  - 5 il.
  - 10 ildən artıq.
- 

Sual: Strateji menecmentlə hansı idarəetmə səviyyəsində daha çox məşğul olur? (Çəki: 1)

- Orta.
  - Aşağı.
  - Yuxarı.
  - Orta və aşağı.
- 

Sual: Stratejiya strukturu müəyyən edir konsepsiyanın müəllifi kimidir? (Çəki: 1)

- İ. Ansoff.
  - F. Kotler.
  - H. Minstberq.
  - A. Çandler.
- 

Sual: Biznes səviyyəli strategiyaların hansı növləri vardır? (Çəki: 1)

- Biznes-plan.
  - Aşağı qiymətlər, differensasiya, təmərküzləşmə.
  - Şanuli, üfuqi.
  - Strateji taktiki.
- 

Sual: Strateji menecment nədən başlayır? (Çəki: 1)

- Taktiki məqsədlərin müəyyən edilməsindən.
  - Strateji məqsədlərin müəyyən edilməsindən.
  - Təşkilatın missiyasının (niyyətinin) müəyyən edilməsindən.
  - Təşkilatın gələcəyinə dair baxışın müəyyən edilməsindən.
- 

Sual: Maliyyə menecmentinin məqsədi? (Çəki: 1)

- Mənfəətin artırılması.
  - Müəssisənin bazar dəyərinin maksimumlaşdırılması.
  - Zərərin azaldılması
  - Qiymətli kağızların dövriyyəsi.
- 

Sual: İnkasso nədir? (Çəki: 1)

- Bank əməliyyatları.
  - Maliyyə mənbəyidir.
  - İvestisiya növüdür.
  - Əmək haqqıdır.
- 

Sual: İpoteka nədir? (Çəki: 1)

- Kreditor.
  - Kreditorlara börcgötürən arasında əmlakla girovdur.
  - Vergidir.
  - Poçt xidmətidir.
- 

Sual: Kreativ fəaliyyətə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Texniki yeniliklər.
  - Texnologiyə yeniliklər.
  - Texniki və texnologiyə yeniliklər.
  - Texniki və texnologiyə yeniliklər, firmanın fəaliyyətini səmərələşdirən yaradıcılıq işləri.
- 

Sual: Yeniliklərin tətbiqi dedikdə nə başa düşülür? (Çəki: 1)

- İdeyanın yaradılması.
  - Lahiyələşdirmə.
  - Tədqiqat.
  - Yeni məhsulun tətbiqi.
- 

Sual: Menecerin əsas vəzifəsi nədən ibarətdir? 1. O, bütün məsələləri öz üzərinə götürməli. 2. Qərarları tək qəbul etməli. 3. Yaradıcılıq axataışı atmosferi yaratmalı. 4. O, bütün məsələləri öz üzərinə götürməməli. 5. Qərarları tək qəbul etməməli (Çəki: 1)

- 1,3,5.
  - 2,4,6.
  - 1,2,3.
  - 3,4,5
- 

Sual: Təşkilatın elmi- texniki siyasəti dedikdə, hər şeydən əvvəl nə başa düşülür? (Çəki: 1)

- Kreativ siyasət.
  - Kreativ strategiya.
  - İnnovasiya prosesinə münasibətdə mövcud subyektin davranış strategiyası.
  - Vahid innovasiya siyasəti.
- 

Sual: Kreativ proses nəyi əhatə edir? (Çəki: 1)

- Yaradılmış yeni məhsulun reallaşdırılması mərhələsini.
- Yeni məhsulun tədqiqat mərhələsini.
- Yeni məhsulun dizayn mərhələsindən istehsal hazırlanma mərhələsini.

Yeni məhsulun yaradılmasından onun praktiki rallaşdırılmasına qədər olan mərhələni.

---

Sual: Kreativ layihələrin seçim modelləri neçə qrupa ayrılır? (Çəki: 1)

2.  
 3.  
 4.  
 5.
- 

Sual: Layihə firma üçün yararsız olduğu halda neçə qərar mövcuddur? (Çəki: 1)

2.  
 3.  
 6.  
 4.
- 

Sual: Normativ modellərdə hansı kriteriya və göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- Maliyyə-iqtisadi və göstəricilərdən.  
 Normativ kriteriya və göstəricilərdən.  
 Starteji kriteriya və göstəricilərdən.  
 Resurslarla təmin olunma kriteriya və göstəricilərdən.
- 

Sual: Reinjiniring nəzəriyyəsinin banisi kim hesab olunur? (Çəki: 1)

- M.Xammer.  
 C. Çampi.  
 M.Xuçek.  
 A.İ.priqojin.
- 

Sual: Reinjiniringdən neçə əsas stiuasiyada istifadə olunur? (Çəki: 1)

1.  
 2.  
 3.  
 4.
- 

Sual: Dövlət idarəetməsi strukturunun üç əsas elementi hansılardır? (Çəki: 1)

- Qanunverici, icraedici, prezident.  
 Qanunverici, məhkəmə, qərarverən.  
 Məhkəmə, nazirlər kabineti, prezident.  
 Qanunverici, icraedici, məhkəmə.
- 

Sual: Bələdiyyənin mahiyyəti nədən ibarətdir. (Çəki: 1)

- Dövlət strukturudur.  
 Yerli əhalinin ehtiyaclarını ödəmək üçün, seckili yerli özünü idarəetmə orqanıdır.  
 Xarici müəssisədir.



İcra hakimiyyətidir.

---

Sual: Yerli özünü idarəetmənin hansı modelləri mövcuddur? (Çəki: 1)

- ABŞ və Fransız kontinental modeli.
  - Kanda və İngilis-Sakson modeli.
  - İtaliya və ABŞ modeli.
  - İngilis- sakson və Fransız-kontinental modelləri.
- 

Sual: Azərbaycanda özünüidarə qurumları hansı formalardan ibarətdir? (Çəki: 1)

- Mərkəzi dövlət orqanlarının yerli idarələri, yerli özünüidarələr.
  - Təşkilatların yerli bölmələri, yerli özünüidarələr.
  - Beynəlxalq regional təşkilatlar, yerli özünüidarələr.
  - Mərkəzi dövlət orqanlarının yerli idarələri, Beynəlxalq regional təşkilatlar.
- 

Sual: Bələdiyyənin səlahiyyətləri hansı növlərə bölünür? (Çəki: 1)

- Liberal və demokratik.
  - Məcburi və könüllü.
  - Məcburi və demokratik.
  - Liberal və könüllü.
- 

Sual: Bələdiyyələrin 4 əsas əlamətləri hansılardır? (Çəki: 1)

- Konstitusiya, mülkiyyət, iqtisadi siyasət, muxtariyyət.
  - Ayrı mülkiyyət, qeyri mərkəzləşmə, prezident, konstitusiya.
  - Ayrı büdcə və mülkiyyət, iqtisadi siyasət, prezident, qeyri mərkəzləşmə.
  - Ayrı büdcə və mülkiyyət, yerli məsələlərin həllində muxtariyyət, qərarvermə və icraedici vahidlər, hüquqi şəxs statuslu qeyri dövlət təsisatıdır.
- 

Sual: Azərbaycanda qanunverici dövlət hakimiyyəti hansı təşkilatda məxsusdur? (Çəki: 1)

- Prezident apartında.
  - Nazirlər kabinetində.
  - İcra hakimiyyəti.
  - Milli məclis.
- 

Sual: Bələdiyyə menecmenti hansı idarəetmənin qeyri mərkəzləşdirilməsinin nəticəsidir? (Çəki: 1)

- Beynəlxalq.
  - Milli.
  - Regional.
  - Rayonlar.
- 

Sual: Bələdiyyələrin iqtisadi məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- Dövlət büdcəsinə transfert, kömrük rusumlarının toplanması, vergilərə nəzarət.
- Beynəlxalq əlaqələr, yerli vergilər toplanması, sosial təminatın inşafı.

- Yerli sahibkarlığın inkişafı, yerli vergilərin toplanması, beynəlxalq əlaqələr.
- Yerli sahibkarlığın inkişafı, yerli vergilərin toplanması, bələdiyyə mülkiyyətindən istifadə.
- 

Sual: Azərbaycanda icra hakimiyyətini kim reallaşdırır? (Çəki: 1)

- Prezident.
- Baş nazir.
- Deputatlar.
- İcra hakimləri.
- 

Sual: Azərbaycanda bələdiyyənin yaradılması üçün əhəlinin sayı norması nə qədərdir? (Çəki: 1)

- 400 nəfər
- 500 nəfər
- 600 nəfər
- 800 nəfər
- 

Sual: İlk yerli özünüidarə təcrübəsi harada tətbiq edilmişdir? (Çəki: 1)

- İtaliyada.
- Fransada.
- ABŞ-da.
- Kanadada.
- 

Sual: Avropa şurasının yerli özünüidarəetmə haqqında Avropa nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- 1990.
- 1991.
- 1980.
- 1985.
- 

Sual: Dövlətin əsas funksiyaları hansılardır? (Çəki: 1)

- İqtisadi, sosial, maliyyə hərəkəti, hüquqi, ekoloji.
- İqtisad, sosial, hüquqi.
- İqtisadi, hüquqi, ekoloji.
- Sosial, hüquqi, ekoloji.
- 

Sual: Fiskal siyasətin mahiyyəti nədən idarətdir? (Çəki: 1)

- Büdcənin gəlir-xərc üzrə siyasəti.
- Gəlir siyasəti.
- Xərc siyasəti.
- İnnovasiya mexanizmidir.
- 

Sual: Aşağıdakılardan biri elmi menecment məktəbinin nümayəndəsi deyil. (Çəki: 1)

- F.Cilbert

- H.Qant
  - L.Cilbert
  - C.Muni
- 

Sual: İdarəetmə məktəblərinə aid olmayanı tapın. (Çəki: 1)

- İnzibati məktəb
  - Kəmiyyət metodları məktəbi
  - Davranış haqqında elmi məktəb
  - İqtisadi məktəb
- 

Sual: Elmi menecment məktəbinin banisi kim olmuşdur? (Çəki: 1)

- H.Qant
  - A.Fayol
  - F.Teylor
  - L.Cilbert
- 

Sual: F.Teylor əməyin hansı formalarını fərqləndirirdi? (Çəki: 1)

- məhsuldar və qeyri-məhsuldar əmək
  - nəzarətçi və inzibati əmək
  - icraçı və idarəedici əmək
  - fərdi və kollektiv əmək
- 

Sual: İstehsalın planlaşdırılması üçün kart-sxemləri kim tərtib etmişdir? (Çəki: 1)

- F.Cilbert
  - A.Fayol
  - H.Qant
  - F.Teylor
- 

Sual: İnzibati məktəb tərəfindən formalaşdırılan idarəetmənin universal prinsipinə hansı aiddir? (Çəki: 1)

- əməyin ölçülməsi
  - idarəetmə təfəkkürünün inkişafı
  - motivasiya
  - idarəetmənin rəşional sisteminin yaradılması
- 

Sual: O.Şeldon hansı əsərində menecmentin etik tərəfinə toxunmuşdur? (Çəki: 1)

- Menecment və optimum
  - Sənaye rəhbərliyi
  - İdarəetmə fəlsəfəsi
  - İdarəetmənin psixologiyası
- 

Sual: "Sənaye – maşın və texniki proseslərin məcmusu deyil, bu, insanların məcmusudur" fikri kimə məxsusdur? (Çəki: 1)

- R.Robb

- O.Şeldon
  - Q.Xopf
  - M.Veber
- 

Sual: O.Şeldonun fikrincə menecment üç hissədən ibarətdir. Bura hansı daxil deyil?  
(Çəki: 1)

- müdiriyyət
  - menecment
  - təşkilat
  - işçilər
- 

Sual: Həm F.Teylor, həm də A.Fayol tərəfindən müəyyən edilmiş idarəetmə prinsipini göstərin. (Çəki: 1)

- əməyin ölçülməsi
  - menecmentin rolu
  - əməyin bölgüsü
  - vahid rəhbərlik
- 

